

QARABAĞ

AZƏRBAYCANDIR



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 085 (6285) 18 may 2021-ci il Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**USAID Azərbaycanda
vəziyyəti qarışdırmaq
fürün Sorosa 25 milyon
dollar ayırdı!**



Göründüyü və
gözlənilədiyi ki-
mi, ABŞ-da de-
mokratlar haki-
miyyətə gələr-
gelməz artıq

dünyanın müxtəlif qütb'lərində
geosiyyəsi vəziyyət gərginləş-
məyə başladı. Rusiya, Ukray-
na, Əfqanistan...

Bax 6



Bax 12

Aleksandr Tixanski:
"Ermənistan KTMT-yə
müraciət etməklə ünvanı
səhv salıb"

Bax 11



Ermənistan KiV-ləri ve siya-
siləri artıq bi neçə gündür
ki, Ermənistan-Azərbaycan
sərhədində - Zəngəzur isti-
qamətində "gərgin vəziyyət-
dən" danışır, hətta dövlət
səviyyəsində xərici ölkələr
telefon zəngləri açılır...

Hikmət Hacıyev
Brüsseldə NATO-nun
Baş katibinin müavini
ilə görüşüb

Bax 3



Azərbaycan Prezidentinin kö-
məkçisi - Prezident Admi-
nistrasiyasının Xarici siyaset
məsələləri şöbəsinin müdürü
Hikmət Hacıyev mayın 17-də
NATO-nun Baş katibinin
müavini...


**"Məqrur" Laçın xəyanət
qurbanı kimi**

Kıçık Qafqazda, Azərbayca-
nın qərbində yerləşən La-
çın rayonu 1992-ci il 18
may tarixində etibarən Erməni-
stan Silahlı Qüvvələrinin işgali...

Bax 12

**Gürcüstan rəsmiləri:
"Azərbaycanlılar bizim
qardaşlarımızdır"**

Gürcüstan rəsmiləri mayın 16-da
Dmanisida baş vermiş incidentla
bağlı açıqlama veriblər. AZƏR-
TAC xəbər verir ki, Gürcüstanın
daxili işlər naziri Vaxtanq Qome-
lauri jurnalistlərə açıqlamasında
azərbaycanlılar və gürcülerin əsr-
lər boyu birgə yaşadıqlarını bildi-
rib. O deyib: "Azərbaycanlılar...



Bax 6

**ABŞ Azərbaycana
təzyiqini
gücləndirməklə
nə düşünür?**




Bax 7

Sarkisyan:
"Ermənistan
hakimiyyəti
xainçəsinə bütün
imkanları məhv
etdi"



Bax 10

**18 May - Beynəlxalq
Muzeylər Günüdür**



Bax 10

**Əli Kərimli sosial
şəbəkələrdə sünü
ajiotaj yaratmaq
istəyir**




Bax 14

**Böyük tarixi qələbənin təntənəsi -
"Xarıbülbül" festivalı!**

Prezident İlham Əliyev:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz
qayıtmışq! Əziz Şuşa,
biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ
bizimdir! Qarabağ
Azərbaycandır"



Bax 2

Ronaldo maşınlarını
Turindən çıxarıır



"Juventus"un futbolçusu Kristiano Ronaldo-
nun klubdan ayrılaceğı haqda xəbərlər yenidən
gündəmə gəlib. Qol.az "Persemprecalcio"ya...



**Bu il turizmin vəziyyəti
necə olacaq?**

Covid-19 virusunun
yayılması şübhəsiz
ki, turizmin birbaşa
və böyük dərəcədə
təsir etdiyi ilk sek-
torlardan biridir. Eyni zamanda turizmlə əlaqəli alt
sektorlar da, səyahət məhdudiyyətlərinin...



Bax 5



Bax 10



Böyük tarixi qələbənin təntənəsi - "Xarıbülbül" festivalı!

Prezident İlham Əliyev: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır”



Bəli, tarixi və tarix düşən günlərimiz son 17 il ərzində çox olub. 2020-ci il 8 noyabrda Azerbaycan Prezidenti İlham Əliyev - "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırıldığı və 12-13 may 2021-ci il tarixi gündə dövlət başçımızın tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən musiqi festivalı. Bəli, 17 il önce deyilənlər, bu gün öz müsbət neticəsini verib. Ulu Öndər Heydər Əliyev: "Inanıram ki, mənim axıra çatdırı bilmədiyim taleyülü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizle İlham Əliyev başa çatdırı biləcək. Men ona özüm qədər inanıram və geləcəyinə böyük ümidi bəsləyirəm", -vəsiyyətini reallaşdırı Prezident İlham Əliyev: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm".

"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımcıq qalar" deyərək reallaşdırı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyaret etdim, onun ruhu qarşısında baş eydim. Ürəyməde dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" Bəli, 30 ilə yaxın zaman mündətində hell olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində hell olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazılıdı. Azərbaycan 44 gündən son əsrlərinə en böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Mühəribəsinin 44 gün ərzində "Qarabağ Azərbaycandır ve Qələbə NİDA"-sini qoyan və bununla da tariximizə en parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məglub üzərndəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasetinin, Güclü Ordumuzun, rəşadətli eşqər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. 2020-ci il noyabrın 8-ə 28 ildən sonra Şuşanın azad olunması ilə bağlı Şəhidlər Xiyabanından Qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa etdiyi müraciətə - "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq! Şuşa azaddır, Şuşa bizimdir" xəberi Azərbaycan xalqına verdiyi en böyük mündəsidir!

Növbəti en böyük mündə - "Xarıbülbül" festivalı

Uzun illər 8 may tarixini Şuşa şəhərinin işgal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasetinin, Güclü Ordumuzun, rəşadətli eşqər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. 2020-ci il noyabrın 8-ə 28 ildən sonra Şuşanın azad olunması ilə bağlı Şəhidlər Xiyabanından Qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa etdiyi müraciətə - "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq! Şuşa azaddır, Şuşa bizimdir" xəberi Azərbaycan xalqına verdiyi en böyük mündəsidir!



dəni, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevincə qeyd edir. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və remzi əhəmiyyətə malik olan, 28 il həsrətində qaldığı "Azərbaycan musiqisinin beişiyi" və "Şərqi konservatoriyası" adlandırılın Şuşa şəhərinin işgali ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irlsinə ağır zərbe vuruldu, 44 gün davam edən Vətən mühəribəsinin 42-ci günündə - noyabrın 8-de azərbaycanlıların illərdir hesretində olduğu Şuşa şəhəri işgaldən azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayraqı qaldırıldı. Bu tarixi və mütəqəddəs mündəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük feharət və qürur hissi ilə çatdırıldı. Buna sebəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanmasının olub. Xalqın Şuşanın azad olunacağına inamla məhz Azərbaycanın ümumiyyətli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşdu.

Qalib Sərkərdənin mənəviyyatımızın, qürurumuzun ucalığı olan Şuşaya 29 ildən sonra Qələbə səfəri

Bu səfər özünəgüvənlilik bir səfərdir, bu tarixi ədalətin zəfəri, haqqın nəhaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsinin səfəri idi. Bu sefər 1992-ci ilə satqınlığın və xəyanətin qurbanı olan 2020-ci il 8 noyabrda Şuşa həsrətine son qoyulduğu, Şuşanın əsl sahibinə "Qələbə yolu" ilə qayıtdığı, "Xarıbülbül"ün yenidən öz doğma yurd hesrətine son qoyulduğu, erməni vandallarının Şuşada 17 məhəllə, 16 məscidimizin, qəbir yerlərimizin necə dağıdılması ilə bağlı dünyaya

Qalib Liderin tarixi mesajları idi.

"Xarıbülbül" musiqi festivalı - Azərbaycan xalqının milli birlik və həmrəyliyinin nümayişidir

Uzun müddətdən sonra Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi həm də Azərbaycan mədəniyyətinin işgaldən azad olunmasının, Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayışı, eyni zamanda, festival dünya ictimaiyyətine bu torpaqların əsl sahibinin kim olduğunu göstəricisi idi. "Xarıbülbül" festivalının açılışında Prezident İlham Əliyev tarixdən də dənmişdi, dünyadakı proseslərə de toxundu, Azərbaycanın gələcəye nece hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri nece gördüyü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çox konfessiyali, əcmillətlili ölkələrdə, cəmiyyətlərde inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrrərəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra, 2021-ci il may ayının 12-13-ü Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olundu. Prezident İlham Əliyev "Xarıbülbül" musiqi festivalının açılışında çıxışı zamanı bildirib ki, Şuşanın özünəməxsus aurası var: "Mən dünyada Şuşaya bənzər zamanı əher görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərek, vuruşaraq, qan tökerək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya

Rəsmi xronika

Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş-Zarağan (40 km)-Böyük Pireli-Kiçik Pireli-Xırxatala-Ciçatelli-Həmzəli avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

qayıdlılar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır".

"Bundan sonra biz Şuşada əbədi yaşayacaqıq və Şuşanın bərpa edilməsi artıq başlanılmışdır"

Dövlətimizin başçısı deyib: "Bundan sonra biz Şuşada əbədi yaşayacaqıq və Şuşanın bərpa edilmesi artıq başlanılmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Göhəräga məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq". Prezident İlham Əliyev qeyd edib ki, festivalın məhz Ramazan bayramı ərafəsində təşkil edilməsi də təsadüfi deyil: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqədir, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamış torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduk. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacaqıq".

Beləliklə, işğaldən azad olunan torpaqlarımız hazırda mənən də dirçərilir. Mayın 12-13-də Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı bunun əyani təsdiqidir. "İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılar məruz qalıb. Amma yənə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılimizi, Füzulimizi, Zəngilanımızı, Qubadlimizi, Laçınımizi, Kelbəcərimizi qəlbimizdə yaşatmışıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı", - deyən Ali Baş Komandanın çıxışının sonunda bildirdi, bəyan etdi ki, indi isə burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün mütəqəddəs olan yerde yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Bəli, həm də LÖYƏ-QƏT bayramı! Bəli, biz 8 noyabrda Şuşaya döyüşərek, vuruşaraq, qan tökerək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdlılar, qayıtlılar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Və bundan sonra biz Şuşada əbədi yaşayacaqıq. Dönüşün, dirçəlişin, yaşıyın, varlığın mübarək, Şuşa! Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!"

Bəli, adını tariximizə, xalqın qəlbine qızıl hərflərle yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimini irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci esrin mühəribəsini aparan qalib dövlət kimi tanınır. Daha Əndər Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzali sahibine qaytarılması olmuşdu ki, tarixi missiyəni Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. "Xarıbülbül" festivalı bir dənə onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacaqıq.

RƏFIQƏ KAMALQIZI



"The Korea Post": Azərbaycan Prezidenti xalqın arzularını, ideallarını həyata keçirir, ölkənin dünyada nüfuzunu artırır!

Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetində Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurovla müsahibə əsasında hazırlanmış "Azərbaycan Prezidenti xalqın arzularını, ideallarını həyata keçirir, ölkənin dünyada nüfuzunu artırır" sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəber verir ki, məqalədə Prezident İlham Əliyevin rehbərliyi ilə Azərbaycanın müstəqil, suveren və demokratik dövlət kimi yaxşı və səmərəli idarəciliyi, sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə aranın rolu və nüfuzu ölkə olduğunu vurğulanıb.

Səfir R.Teymurov ulu öndər Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdür" fikrini xatırladaraq, bugünkü Azərbaycanın 103 il əvvəl müsəlman Şərqində qurulmuş ilk döyüvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını həyata keçirdiyini qeyd edib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bir çox çətinliklə, o cümlədən qonşu Ermənistəninin herbi təcavüzü ilə üzləşib. Görkəmli dövlət

Korea Post

"아제르바이잔 대통령은 국민들의 염원과 이상을 실현시키고 있습니다"



"İlham Əliyev, president of Azerbaijan, stands next to the Turkish flag."

문: 아제르바이잔과 아르메니아 사이의 상황은?

답: 아르meniya는 거의 30년 동안 국제적으로 인정받는 아제르바이잔 템토를 점령했습니다. 이 절령으로 인해 아제르바이잔은 영토의 20%에 대한 통제권을 잃었고 백만 명이 넘는 아제르바이잔인이 고국에서 추방되어 난민이 되었습니다. 1990년대 초에 우리 국민에 대해 인종 청소 정책은 추구되었습니다. 아르meniya 군대가 저지른 최대 학살은 1992년 아제르바이잔의 호잘리 마을에서 발생하여 600명 이상의 무고한 민간인, 106명의 여성 및 63명의 어린이가 잔인하게 사망했습니다.

The Korea Post SINCE 1985 NEWS, BUSINESS, CULTURE, TOURISM

HOME > 국문 > 정치

"아제르바이잔 대통령은 국민들의 염원과 이상을 실현시키고 있습니다"

이경석 발행인, 캐빈 리 편집장 | © 출판 2021.05.17 15:53 | 댓글 0

[테이블포드 아제르바이잔 대사 코리아포스트와의 인터뷰에서 발췌]

"오늘날 아제르바이잔 공화국은 일할 일자리가 있는 독립국가, 주권국가, 민주국 가로서, 아제르바이잔 민주공화국의 영광과 이상을 우수하고 효과적인 관리, 사회경제적, 민족 자본 기반, 국제관계에서의 역할 및 위치를 높음으로써 현실로 실현시키고 있다."

한지 테이블포드 주한 아제르바이잔 대사는 출판 창간 36주년을 맞는 코리아 포스트와의 단독 인터뷰에서 이와 같이 밝혔다.



"İlham Əliyev, president of Azerbaijan, sits at his desk."

"아제르바이잔 대통령은 국민들의 염원과 이상을 실현시키고 있습니다"

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"Nizami Ganjavi's portrait is shown."

"아제르바이잔의 카라 바흐 지역을 보여"



"Azerbaijan's Karabakh region is shown."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가 경제를 다각화하고 농업, 교통, 관광, 정보통신 기술 분야에 해외직접투자를 유치하는 것입니다."

"국가



Xalqımızın çoxəslik tolerant, mehriban birləşməsi və inkişafında nümunə olaraq təqdim olunur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz geləcəyi və birləşməsi ənənələrinə, dialoq və mədəni çəşidliyi dəstəyin bariz nümunəsidir.

Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hətərəflə şərait yardılib və heç vaxt ölkəmizdə dini və milli zəminda qarşıdurma, xoşagalmaz hal baş verməyib. Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm süren siyasi sabitliyi, sosiyal və iqtisadi inkişafı vurğulanmalıdır. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri temsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir. Azərbaycan qürürlə deyə biler ki, yəhudilərin, müsəlmanların və xristianların yan-yanı ibadət etdikləri məkandır.

Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını,



eks etdirən Müqəddəs Meryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılmışdır. Dövlət başçısı udi xalqının çox böyük tarixi mirası olduğunu bildirir. Qeyd etmişdir ki ki, onlar indi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda gedib ibadət edirlər: "Həm Xudavəngdə, həm Ağaçlında. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağlımış, ya da ki, yarıdağlımış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz".

Dövlət başçısı bu günlərdə Şuşada keçirilən "Xarıbülbül" festivalında udi xalqının nümayəndələrinin də çıxış etdiyini bildirib: "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasildən sonra Şuşada teşkil edilmiş "Xarıbülbül" festivalının ilk gündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm

Qəbələnin birləşməsini tərzi sülh və dostluq üçün unikal modeldir



ayınlarını sərbəst və bərabər şəkildə yerine yetirmək imkanları var və ölkədə məscidlərle yanaşı pravoslav, katolik, alban kilsəleri və sinaqoqların fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krishna Şüru dini icması, "Yeni heyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onurların belə qurumlar hər bir milletə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc heyat tərzi sürmesi üçün geniş imkanların yaradıldığından göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənşəbiyindən asılı olmayaraq tam bərabər hüquq malikdir. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ile əhatə olunub. Qəbələ de müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu göyrür. Azərbaycan xalqına bugünkü rifahi

bəş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasetini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlıqla, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində həzirdə 3 kilsə, 2 məscid var. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin - Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azaşlı xalq və etnik qrupların birge yaşadığı regionlarından biri də Qəbələ rayonudur. Dünyadakı 10 mənzərədən 4 mənzərə Qəbələnin Nic qəsəbəsində yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələ rayonuna səfəri zamanı Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Meryəm Ana Alban kilsə-

sində olublar. Xatırladaq ki, Müqəddəs Meryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Bu tarixi əməkdaşlığı bərpa etmə Azərbaycanda multikultural dəyərlərə verilən ənənə bir göstəricisidir. Udilər bu gün alban kilsəsinin varıslarıdır, xristianlığı qoruyub saxlayıblar.

"KİLSƏNİN BƏRPA EDİLMƏSİ DƏ BİZİM BİRLİYİMİZİ TƏCƏSSÜM ETDIRİR"

Yenidənqurma zamanı tikilinin 50 faizini yaxın kərpicləri, daşları bərpa olunmuşdur. Həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır. Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrde tikilmişdir. Müqəddəs Meryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur. Tarixi özündə

etdirir".

Bu gün bütün dinlərdən olan xalqların ölkəmizdə firavonluğunu təməne olmasına, onların bütün imkanlardan istifadəsinə geniş imkanlar açılır. Hər bir xalqın təhsili önemli olduğundan udilərin də müasir tipli məktəblərdə təhsil almaları üçün şərait yaradılır. Cənab Prezident orada olarkən təmirə ehitiyacı olan məktəblərlə bağlı belə bildirib: "Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək".

DÜNYANIN ETNİK XƏRİTƏSİNDE UDİ ADLI ETNOS ƏSASƏN, AZƏRBAYCAN ƏRAZİSİNDE MÖVCUDDUR

Dövlət başçısı Qəbələnin Nic qəsəbəsində Müqəddəs Yelisey adına Cotari kilsəsində də olub. Nic qəsəbəsindəki bu kilsədə Heydər Əliyev Fondu tərəfindən 2006-ci ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən, Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Tarixən Güneşə, Aya sitayış edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu güne kimi dinini saxlamışlar. Bu gün Qəbələdə udi xalq rəqslerinin sədaları altında keçirilən toy-düyü, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittiifaq əsl tolerant mühitin ölkəmizdə olduğunu bir göstəricisidir. Dünyanın belə bir çətin zamanında yaşamağımıza baxmayaraq, Azərbaycanda multikulturalizm yaşayır. Əbəs yerə deyilmir ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır.

Nəzakət ƏLƏDDİNQIZI



Ərəb KİV-ləri: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi

Azərbaycan 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistani meğlubiyyətə uğradaraq onu kapitulyasiya aktını imzalamışa məcbur etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının vasitəciliyi ilə üçtərefli Bəyanat imzalandı. Beləliklə, ötən ilin sonlarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi.

AZERTAC xəbər verir ki, bu fikirlər Əhməd Abdullah Nəcmir Misişirin "Nilenews", Əlcəzairin "el-Hərir", "Dzayerinfo" və İraqın "Mustaqila" portallarında dərc olunmuş "Azərbaycan... Ədaləti bərpa edən güç" sərlövhəli məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev de vurğuladığı kimi, Ermənistandan baş naziri Nikol Paşinyan üçtərefli Bəyanatı imzalamışa məhz məcbur edilib. Beləliklə, Azərbaycan bu sənədə tarixinin 30 ilə yaxın hüznsü, kədəri səhifəsini bağlayıb və yeni şərif, qəhrəmanlıq səhifəsini açıb.

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bir daha sübut edir ki, ədalət gec-tez zəfər çalır və haqq nəhaqqı qalib gəlir. Bəli, Azərbaycanın 20 faiz torpaqları həla 1993-cü ildə işğal olunmuşdu və elə həmin illerdə BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul etmişdi. Həmin sənədlərdə Ermənistandan bu ərazilərin işğalına dərhal son qoyması tələb olundur. 1993-cü il aprelin 30-da qəbul edilmiş 822 sayılı qətnamə bütün təcavüzkar əməllerin dayandırılmasını, bütün işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonundan və işğal olunmuş digər torpaqlarından çıxarılmasını tələb edirdi. Bu, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində sülh prosesinə dəstək sənədi idi", - deyə müəllif vurgulayıb.

Əhməd Abdullah Nəcm bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi digər qətnamələr də kağız üzərində qalmış və yerinə yetirilməmişdi. Halbuki, bu beynəlxalq sənədlərdə Ermənistanın təcavüzkar siyaseti pislenir və işğalçı qüvvələrin Azərbaycanın ərazisində çıxarılması tələb olunurdu. Lakin Ermənistən hökuməti öten illər ərzində nə bu qətnamələrə, nə də bənzər beynəlxalq çağrıqlarla məhəl qoymadı. Əksinə, bütün bu illər ərzində əhalisinin didərgin saldıığı torpaqların demoqrafik tərkibini dəyişdirməklə məşğul oldu. Təbii ki, əksər Qərb əlkələrində mövcud olan güclü erməni lobbisi diqqəti bu məsələdən yaxşındır bilmüşdi.

Vurğulanıb ki, nəhayət, Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirək torpaqlarını hərbi yolla işğaldan azad etdi. Bununla da, ədaləti qoruyacaq güce ehtiyac olduğunu sübut etdi. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya nümayiş etdirdi və sübuta yetirdi ki, güc varsa, ədalət itse belə, onu bərpa etmək mümkündür.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan tolerant ölkə olaraq nəsildən-nəslə miras qalan milli və mənəvi dəyərlərə üstünlük verir. Müxtəlif xalqların nümayəndəleri burada dinc və əmin-amanlıqla yaşayırlar. Azərbaycanda məscidlərdən başqa, coxsayı kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Bu da ölkədə multikulturalizm ənənələrinin qorunmasının təzahürürdür.



Bu il turizmin vəziyyəti necə olacaq?

Covid-19 virusunun yayılması şübhəsiz ki, turizmin birbaşa və böyük dərəcədə təsir etdiyi ilk sektorlardan biridir. Eyni zamanda turizmə əlaqəli alt sektorlar da, səyahət mehdudiyyətlərinin olmasına görə xeyli miqdarda zərər ediblər. Yenidən turizm mövsümünün gəlməsi ilə bu il keçənilki zərərləri bərpa etmək və sektorda canlanma yaratmaq isteyirlər. Bu sahədə 1 trilyon dollarlıq qlobal zərər baş verib. Bir ildən çoxdur pandemiya tədbirləri və səyahət mehdudiyyətləri, ikinci Dünya müharibəsindən sonra turizmin en pis mənzərəsi yarandı və ölkələrin turizm sahəsinin zəifləməsi ilə nəticələndi. Dünya Səyahət və Turizm Şurası Covid-19 səbəbiyle dünya miqyasında turizm sənayesinin itkisinin 1 trilyon dolları keçə biləcəyini təxmin edir. Araşdırmasına görə, 2020-ci ildə turizmdəki böyük enişin 2024-cü ilə qədər özünə gələ bilməyəcəyi təxmin edilir.

Dünya Turizm Təşkilatı, 25 Mart 2020-ci il tarixli proqnozunda bu təsirin 290-440 milyon turistik səyahətə menfi təsir göstərecəyini, turizm gəlirlərindən 300-450 milyard dollar və turizm ixracat gəlirlərindən 1,5 trilyon dollar zərər görecəyini bildirdi. Ümumiyyətlə, Pandemiya dünya ölkələrində turist sayısının azalmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən edilən açıqlamada, beynəlxalq səyahətlərde bir "peyvənd pasportu tələbi" tətbiq edilməsinin tövsiyə edilmədiyi ifadə edildi. Bu pasportun vacib olmaması isə bu sahənin dircəlməsinə az da olsa kömək edəcək.

Dünya Turizm Təşkilatı, bütün ölkələrin hökumətlərinin Covid-19 pandemiyası dövründə və sonra atılan addimlar üçün vizaların ləğv edilməsini, səyahət vergilərindən imtina edilməsini və təşviq edilməsini teklif edib. Bundan əlavə, Covid-19 pandemiyası nəzarət altına alınmağa başladığı üçün insanların səyahətlərinə ləğv etməməsinə və ya təxirə salmamasına imkan yaratmasını dövlət qurumlarına bildirib. Yaz mövsümüne keçid zamanı pandemiyənən daha da genişlənməsi üçün əksər ölkələr beynəlxalq səyahətə qoyulan mehdudiyyətləri davam etdirir. Covid-19 pandemiyasına görə dünyanın ən yüksək turizm gəlirlərinə sahib



olan Bahamalar, Yamayka, Makao, Gürbüstan, Virgin Adaları, İsləndiya, Malta, Maldivlər və Kamboca kimi ölkələrin gəlirləri xeyli azalıb.

Yaz mövsümündə normallaşma müdəttinə keçidi gözləyən otellər artıq turistləri qəbul etməyə başlayıb. Ümumiyyətlə, turizm müəssisələrinin bütün gigiyena və sosial məsafə qaydalarına riayet etmək məcburiyyəti turistlər inamı artırır. Ancaq bunun tələbə təsirinin mehdud olacağını düşünürük. Turizmin əsasən səfərbər ediləcəyi yerlər dənəx daxili turizmdir.

Restoranların və otellərdə doluluq dərəcələrinin aşağı olması və telebin mehdud olması səbəbindən otaq qiymətlərində azalma gözləyirik. Bu dövrə qədər obyektlər yüksək bir borc səviyyəsində olduğu üçün təzyiq altındadır.

Beynəlxalq ekspekt Asif Ibrahimovun sözlərinə görə, pandemiyanın sonra dünyadakı xidmət sahələrinə yanaşma dəyişib. Dünyadakı iş mühiti pandemiyanın əvvəlki dövr kimi olmayacağı. Turizm sahəsində isə yeniliklər yaranmağa başlayıb. Artıq her hansı sərgilərinin gəzintisi belə onlayn olmağa başlayıb. Azərbaycanda da bu yanaşmalar tətbiq edilmelidir. Bundan başqa turizm obyektlərində beynəlxalq standartlar mövcuddur. Pandemiya dövründə təhlükəsiz iş mühiti standartı var. Bu standart öten il Beynəlxalq Standartlaşdırma Təkiliatı tərəfindən dərc olunub. Bu qaydaları və standartları tətbiq etməklə sərhədlərin açılmasında heç bir manə yoxdur. Bu işlərin görülməsi ilə turizm obyektlərinin açılmasında heç bir problem olmayacağı. Turizm sahəsində olan qadağalar götürürsə gələn il aprel-may aylarında tez dünya əvvəlki vəziyyətinə qayıtmayacaq. Dünya iqtisadiyyatı bu mövzuda artıq tənəzzüldür.

Qönçə Quliyeva

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa mayın 12-13-də "Xarıbülbül" musiqi festivalına ev sahibiyyəti etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Heydər Əliyev Fondunun təşkil etdiyi musiqi festivalı Qarabağın tarixi simasının özü-nəqayidişinin parlaq təcəssümüdür.

Bunu AZERTAC-a açıqlama-sında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Komitə sədri diqqətə çatdırıb ki, müharibədən çıxmış ölkə qarşısına 30 ilə yaxın işgalin ağır yaralarını sarımaq, görülecek böyük işlərin sürtüli və keyfiyyətli icrasını həyata keçirmek kimi öməni vəzifələr qoyub. Üstəlik, meğlubiyyətə barışmayan bəzi üzəndənraq erməni qüvvələri havadarlarına arxalanaraq revanşist fil-kirlərə çıxış edirdilər. "Xarıbülbül"

Qənirə Paşayeva: "Xarıbülbül" musiqi festivalının təşkili Qarabağın tarixi simasının parlaq təcəssümüdür



festivali belə bir vəziyyətdə keçirildi. Musiqi festivalının keçirilməsi ilə həm də burada reallaşdırılan əsaslı təmir və bərpa işlərinin ilkin nəticələri, yeni tikililərin temelinin qoyulması dünyaya nümayiş olundu.

Bu günə gəlib çatdırıb ki, doğma Şuşada 1992-ci ilin bu günləri qan ağlayırdıq. 2020-ci ilin bu günləri Şuşada

"guya demokrat" Paşinyan qalib ədəsi ilə "yallı" gedir, kabab yeyir və dünyaya nümayiş etdirirdi ki, bu şəhər də, musiqi də məhz ermənilərindir. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu" və rəşadətli Azərbaycan Ordusu düşmənə, onun rəhbərini, havadarlarına öz yerini göstərdi, sübut etdi ki, Qarabağ, onun tacı Şuşa bizimdir və bizim olaraq qalacaq.

Qənirə Paşayeva vurğulayıb ki, Şuşanın azad olunması və onun əsaslı bərpası, bir sözə, dağların başındakı incinin Azərbaycan mədəniyyətində öz layiqli yeri alması ümummilli lider Heydər Əliyevin böyük hədəflərindən idi. "Xarıbülbül" festivalında ölkə başçısını kövraldən, bù-

tün izleyiciləri duyğulandıran Ulu Öndərin lent yazısı dediklərimizi bir daha təsdiqleyir. Ulu Öndər dediyi kimi, Qarabağ Şuşasız, Azərbaycanı ümumiyətə, Qarabağsız təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-de Şuşanın azad olunması xəberini verərkən ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Biz Şuşanı azad etməklə həm də şəhidlərimizin ruhunu şad etdik.

"Dövlətimizin başçısının "Əziz Şuşa, biz qayıtmışq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" kəlmələri bir daha təsdiq edir ki, Qarabağın və onun tacı olan Şuşanın dəyəri, qiyməti bizim üçün çox böyükdür.

Prezident İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan etdi

sonra türk və İslam qurumlarının başçıları Şuşanın türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan olunması teklifi ilə dövlətimizin başçısına müraciət etdi. Bu, hər bir azərbaycanlıya qurrur və şeref verir. Bunlar çox xoş hadisələrdir, fərqlidir, qurrurvericidir", - deyə qeyd edib.

Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, doğma Şuşada 30 ilə yaxın fasılədən sonra bu il ilk dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı Vətən uğrunda canın dan keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edilmişdi. Bu musiqi festivalını Azərbaycanın tarixi Zəfərinin mədəniyyət sahəsində davamı kimi dəyərləndirmək olar. Qafqazın konservatoriyası öz ilkin funksiyasına qaydırıb.



USAİD Azərbaycanda vəziyyəti qarışdırmaq üçün Sorosa 25 milyon dollar ayırdı!

Göründüyü və gözlənildiyi kimi, ABŞ-da demokratlar hakimiyətə gələrənəməz artıq dönyanın müxtəlif qütblerində geosiyasi vəziyyət gərginləşməyə başladı. Rusiya, Ukrayna, Əfqanistan və nəhayət - Yaxın Şərqi Fələstin olayları. Hətta belə deyə bilərik ki, Fələstin-İsrail qarışdırmasında ABŞ demokratlarının səyi "bəhrəsini" verir - dünya yenidən bölünməyə başlayır...

Soros, yaxud ona bağlı olan Qərb qurumları bir daha diqqətini Azərbaycana tərəf yönəldib

Lakin baş verən hadisələri qabaqlamaq istəməyərək, diqqəti öz bölgemizə - Azərbaycana tərəf yönəlməkə digər amilləri də nezərdən keçirə biliyik. Cənubi növbədə bir sıra faktlar ortaya çıxmışdır və həmin faktları arasında dırıqca yenidən qarşımıza ABŞ demokratlarının "vuran eli", Qərb siyasetinin görünən, ya da görünmeyən tərəfi - Corc Soros amili ortaya çıxır. Bəs nədir məsələ? Açığını desək, məsələ ondadır ki, Soros, yaxud ona bağlı olan Qərb qurumları bir daha diqqətini Azərbaycana tərəf yönəldib.

Daha dəqiq desək, Türkiyənin və Azərbaycanın eleyhinə yönəlmış qondarma "genosid" iddiası tanıldıqdan, eləcə də Samanta Pouer kimi erməni-pərəst demokrat USAİD-in rəhbəri təyin etdiyindən sonra, ABŞ demokratları artıq əmeli və ardıcıl fəaliyyətə keçdiyilər.

Blinkenin "Biz demokratiyanın partnyorlarını mükafatlandırmağa çalışmaqla yürüdəcəyik" fikirləri icra olunmağa başlayıb?



Əslində isə bunu daha öncədən de hiss etməmek mümkün deyildi. Misal üçün, hələ ilk çıxışında Sorosun en yaxın etraflarından sayılan Blinken bəyan etmişdi. SİTAT: "...Biz artıq demokratiyanı bahalı hərbi əməliyyatlar vasitəsilə yürütəcəyik... Biz demokratiyanın partnyorlarını mükafatlandırmağa çalışmaqla yürüdəcəyik..."

Və bu məqam yetişdi!

Məlum olub ki, USAİD Azərbaycanda "İctimai Fəallığa Dəstək" (??!!) adlı layihənin icrasına 25 milyon ABŞ dollara yaxın məbləğində vəsait ayırmaga qərar verib. Əldə etdiyimiz məlumatda görə həmi vəsait Corc Sorosun yaratdığı "Şərqi - Qərb idarəetmə İnsti-tutu" adlı təşkilata veriləcəkdir.

LİNK: <https://www.usaid.gov/business-forecast/search/award-/f8fa37c027?search=&location=All&ouid=All&page=18>

Yeri gəlmışken, dəha bir gerçəklilik budur ki, adıçəkilən institutun təsis sənədindən götürülən aşağıdakı fragment (foto aşağıda) onun hələ 1988-ci ildə Corc Soros tərəfindən yaradıldığını təsdiq edir. Bu təşkilatın ölkəmizdə törediyi biabırçıqlıqlardan, özbaşınalıqlardan isə biz SIA olaraq dəfələrlə yazılmış, sübütllərlə, dəlillərlə çıxış etmişlik. Həmin faktların linkləri də aşağıdadırlar:

<https://sia.az/az/news/politics/866857.html>
və <https://sia.az/az/news/politics/856893.html>

Eyni zamanda, bir dəha xatırlatmaq yerinə düşərdi ki, bu təşkilat heç

resmi dövlət qeydiyyatından keçməyib (!?) Bu zaman başqa hansı nəticəyə gelmək olar..?

Radikal, qaragüruhçu qrupların maliyyələrin (saxta qrantların və s.) ödənişi sayesində hərəkətə gətirilməsi, onların vasitəsi ilə Azərbaycanda süni siyasi gərginliyin yaradılması, eləcə də digər məsələlər...

Məsələn, proqnozlaşdırmaq mümkündür ki, belə təşkilata vəsaitin ayrılması yalnız dağıdıcı məqsəd güdür. Ölkədə sözde müxalifət adı altında fəaliyyət göstərən radikal, qaragüruhçu qrupların maliyyələrin (saxta qrantların və s.) ödənişi sayesində hərəkətə gətirilməsi, dönyanın həssas bir dönenində onların vasitəsi ilə Azərbaycanda süni siyasi gərginliyin yaradılması, eləcə də digər məsələlər. Özü də ölkəmizin 44 günlük zəfər yürüşündə qazandığı qələbədən, xalq-İqtidár birliyinin sarsılmaz temellərə söykəndiyi bir vaxtda sözügedən məsələlər üçün maliyyələrin ayrılması başqa cür düşünməyə də əsas vermir. Sözde demokratların "vuran eli" Sorosun və məlumat qurumlarının hərəkətə keçmələri bizə bir daha Blinkenin yuxarıda qeyd etdiyimiz sitatını xatırladır.

Onda növbəti sual yaranır: kirli məqsədlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Söz yox ki, aidiyyətli qurumlar bu məsələni, yəni USAİD-in Azərbaycanda "İctimai Fəallığa Dəstək" adlı layihənin icrasına 25 milyon ABŞ dollara yaxın məbləğində vəsait ayırmaları faktını nəzarətə götürməli, ümumiyyətlə, bu qurumun fəaliyyəti ciddi şəkilde araşdırılmalı, bütövlükde isə Azərbaycanın daxilindəki ictimai-siyasi və s. proseslərə sözün əsl mənasında burun dürtmələməsinin qarşısı alınmalıdır. Bu qədər bəsit...

Rövşən RƏSULOV

Gürcüstan rəsmiləri: "Azərbaycanlılar bizim qardaşlarımızdır"

Ürcüstan rəsmiləri mayın 16-da Dmanisidə baş vermiş insidentle bağlı açıqlama veriblər. AZƏRTAC xəber verir ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında azərbaycanlılar və gürcülerin əsrlər boyu birgə yaşadıqlarını bildirib. O deyib: "Azərbaycanlılar bizim qardaşlarımızdır. Rayonda baş vermiş xəşagəlməz hadisə millətlərə qarışdırmağa keçməməlidir. Etnik azərbaycanlılar, ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdəsi, müttefiqi, qonşusu və dostudur. Biz qarışdırmağa yol verebilərik. Dmanisidəki hadisələri etnik zəmində qarışdırma kimi təqdim edərək problemi şışırtmaya çalışınlardır. Biz buna imkan verməyəcəyik".



alanlarla bağlı məlumatla malik olmadığını bildirib. DTX reisi həzirdə rayonda vəziyyətin sakit olduğunu və tərəflər məvafiq işlərin aparıldığı qeyd edib.

Gürcüstanın iqtisadiyyat və dəyaniqli inkişaf naziri Natia Turnava da Dmanisidə baş verənlərdən təessüf hissə keçirdiyini bildirib. Onun sözlərinə görə, en önemlisi odur ki, mühahisə etnik qarışdırma kimi təqdim olunmamalıdır.

Parlament sədrinin müavini Arçil Talakdvaze isə diqqətə çatdırıb ki, etnik mənsubiyətindən asılı olmayıaraq, vətəndaşlar arasında zorakılıq yolverilməzdir.

O bildirib ki, Dmanisidə baş vermiş insidentin milli zəmində qarışdırma kimi təqdim olunma-

si qəbul edilməzdir. Bu, opponentlərimizin cəhdleridir və onlar cəmiyyətdə yanlış fikir yaratmaq istəyirlər. Vitse-spiker polisin baş verənlərə dərhal reaksiya

Peskov: Putin əmindir ki, Qarabağla bağlı üçtərəfli razılaşmala alternativ yoxdur

Rusiya prezidenti Vladimir Putin əmindir ki, Dağılıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativ yoxdur. SIA TASS-a istinadən xəber verir ki, bunu bazar ertesi Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. "Prezident üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativsizliyinin sadıq tərefdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün feal səylər göstərilir" - dedi.

Peskov, Putinin Ermənistanın baş naziri Nikol Paşinyandan həbi yardımla əlaqədar məktub alıb-almadığı sualına cavab verməkdə çətinlik çəkdi. O, "bütün bu məsələlərin ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə edildiyini" qeyd etdi. Kremlin mətbuat katibi, Rusiyanın Qarabağdakı vəziyyətin həlli məsələsində Azərbaycan və Ermənistanla daim təmasda olduğunu əlavə etdi.

"Azərbaycan Prezidentinin albən kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir"

Azerbaycanda multi-kulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada məhrəban şəraitdə yaşayırlar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qəbələ rayonuna səfəri zamanı Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri coxmillətli ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir.



Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərə rəlaqət komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan multikulturalizmi dövlət siyaseti kimi qəbul edən nadir ölkələrdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyaseti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyaseti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan dönyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Azərbaycanda multikulturalizm siyasetinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu önder Heydər Əliyevin siyasi hakimiyətə qaydışı ölkədəki tarixi tolerantlıq ənənələrinin qorunması və inkişaf üçün real şərait yaradı. Müasir dövrə Azərbaycanda multikulturalizm siyasetinin uğurla heyata keçirilməsi Ulu Önderin layiqli davamçısı Prezident İlham Əliyev adı ilə bağlıdır. Dövlətimizin başçısı multikulturalizm siyasetini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasetinin mühüm istiqaməti kimi təqdim edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda mədəni və dini ərsinə rəspasında xüsusi rol oynayır.

Deputatin sözlərinə görə, əmənliyyətlərə əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, milletlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, bərəgəşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə gənəmzdə də yüksək şəkildə davam edir. "Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə temin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddasından sözülsənək dərəcədə döyümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmış olmaları. Çünkü heç zaman Azərbaycanda dini, milli zəmində qarışdırma olmayıb. Bu sahədə cəmiyyətdə formalşmış döyümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyaseti də çox böyük rol oynayır", - deyə o qeyd edib.

Vurğulanıb ki, multikultural təhlükəsizlik ölkədə yaşayan irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq her kəsin hüquq və azadlıqlarının, eyni zamanda, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Əger hansısa dövlətdə bu dəyərlər mövcud olmasa, orada etnik, dini, irqi zəmində qarışdırma, münəqışlər qaćılmalıdır. Bu baxımdan tarix boyu ölkəmizdə mövcud olan müxtəlif konfessiyaların, etnik qrupların dostluq və məhrəban şəraitdə yaşaması ənənəsi müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub. Dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir, aksayı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayığını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Bu da dinindən, milliyyətindən, etnik mənsubiyətindən asılı olmayıaraq ölkə vətəndaşları arasında dostluq, qardaşlıq münasibətinin güclənməsinə və qırılmaz tellərlə bir-birinə bağlanmasına gətirib çıxır. Dövlət tərəfindən bütün sahələrdə olğulu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyaset yürüdüllür.

Elçin



Sorus fonduna bağlı olan erməni diasporunun pulları, təsirini və son preşident seçkisiində tərəfdikləri genişmiqyaslı saxtakarlıqlar hesabına hakimiyətə gələn demokratlar sanki Azərbaycana qarşı açıq-aşkar təzyiq tədbirlərinə başlayıblar. Məqsəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəman övladlarının canları ve qanları bahasına qaytardığı torpaqlar üzərində yenidən ermənilərin nəzarətinin bərpə etmək marağıdır. Söz yox ki, ermənilərə bağlı olan amerikalı senator və konqresmenlər, administrasiya yetkililəri bu məqsədlərə nail olmaq üçün istənilən vasitələrlə istənilən olayları qərəzlə istifadə edəcəklər.

Digər tərəfdən, Şuşada illər sonra ilk dəfə bayram namazının qılınması, Xaribülbül festivalının keçirilməsi və möhtəsəm bayram ateşfəniliyi ne ermənilər, ne de onların həvadaları həzm edə bilərdildilər. Neticədə onlar Azərbaycana qarşı yenidən qondarma ittihamılla genişmiqyaslı diplomatik hücum keçdilər - bu dəfə saxta Ermənistənin, əslində isə Qəribi Azərbaycanın tarixi torpaqlarında, Zəngəzurda sərhədlərin delimətasiyası, eləcə də demarkasiyası fonunda...

Fransanın, Kanadanın ABŞ qarışiq heç bir təsiri olmayan "tələblər", "bəyanatlar" səsləndirmələri kənardan çox süni, məntiqsiz, lakin eyni zamanda təhlükəli görünməkdədir

Azərbaycan tərəfinin üçtərəflı bəyanata əsasən üzərinə düşən bütün öhdəlikləri səbrlə, təmkinlə icra etməsinə rəğmən, erməni tərəfinin sərhədlərin texniki zolağının dəqiqləşdirilməsi məsələsində bir neçə gündür ki, hay-haray qaldırmaları və bu hay-haray fonunda bir sıra Qərib ölkələrinin, xüsusilə Fransanın, Kanadanın ABŞ qarışiq heç bir təsiri olmayan "tələblər", "bəyanatlar" səsləndirmələri kənardan çox süni, məntiqsiz, lakin eyni zamanda təhlükəli görünməkdədir. Gah Kanada parlamentinin rəsmisi, gah Fransa prezidenti Makronun sözün əsl mənasında erməni həyasiyliqə həy vermeləri onların onsuza da düşük reytinglərini daha da aşağı salır, üstəlik bu məsələdə Azərbaycanın daxili işlərinə qarışmaq kimi məsələ daha çox görünməyə başlayır. 30 il Ermənistən işğali altında qalan Azərbaycan torpaqları və insanlarımızın yurd-yuvaya-

läridən məhrum qalmaları məhz bu ölkələri heç vaxt maraqlandırmayıb. İndi isə Azərbaycan öz tarixi torpaqlarını qalib olaraq bərpə edir, sərhədlərini müəyyənləşdirir, bu məsələdə ABŞ-in, eyni zamanda digər bəllə ölkələrin özlərinə el qatmaları sadəcə uğursuz teatr tamaşasını xatırladır. Atalarımızın gözəl bir misali var - Bəhanəciliyə behanə eksik olmaz. Və bu dəfə behanə kimi guya Azərbaycanın saxta Ermənistənin "ərazisi" istiqamətində irəliləməsi olub ki, bu da heç bir halda Azərbaycan hökumətinin planına daxil deyildir və ölkə başçısı bu nu dəfələrlə bəyan edib. Amma görünür ki, ermənilərin bu təxribatları çoxdan və əsaslı şəkildə hazırlanırdı.

heç vaxt xatırlamamışq ki, ölkəsinin ATƏT-in Minsk qrupunun üzvü olduğu halda, Makron Azərbaycan dilində də belə bir post paylaşın, ermənilərin Azərbaycan torpaqlarından çıxmاسını tələb etsin və s.

Menendez "Bu hadisələr Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnəcək", deyə vay-şivən qoparır, Filip Riker isə Ermənistən XİN-nə zəng edir

Amma ən əsas qərəzlər həmişəki kimi

ABŞ Azərbaycana təzyiqini gücləndirməklə nə düşünür?

Ermənilərə bağlı olan amerikalı senator və konqresmenlər, administrasiya yetkililəri bu məqsədlərinə nail olmaq üçün istənilən vasitələrlə istənilən olayları qərəzlə istifadə edəcəklər

"Erməni dostları klubunun", yaxud islamofob, türkofob "xristian ailəsinin" bütün üzvləri, sözün əsl mənasında, şivən qaldırdılar

Xatırlayırsınızsa, bir müddət əvvəl həmin ərazilərə yaxın yerlərdən birində erməni zabitinin Azərbaycan zabit və əsgərlərinə qarşı təxribat törətmək cəhdlerini sübut edən video yayılmışdı. Lakin Azərbaycan zabiti inamlı, təmkinlə və hətta zarafatlarla bu təxribatın qarşısını alır, erməni zabitinə uşaq bağıçasının yetirməsi kimi davranmasını deyir.

Amma bu dəfə video olmadı və ermənilərin əlinə bəhanə düşdü. Baş verənləri isə bilərkən təhrif edərək, "erməni dostları klubunun", yaxud islamofob, türkofob "xristian ailəsinin" bütün üzvləri sözün əsl mənasında şivən qaldırdılar. Məsələn, mühərbi zamanı ermənilərə dəstək sahəsində heç nə eldə edə bilmədiyinə görə ağlını temiz itmiş Fransa prezidenti Makron hətta erməni dilində (?) post paylaşüb və Yelisey sarayı Azərbaycan silahlı qüvvələrin dərhal Ermənistən ərazisində çıxarılmasını tələb edən sənəd də yayib. Lakin bizlər bugünə qədər

ABŞ-dan gəldi! Belə ki, ABŞ-in Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən və Amerikanın diplomatik dairələrde qeyri-adekvat diplomat kimi tanınan Filip Riker Ermənistən XİN rehberi Ara Ayvazyanə zəng edərək dəstək nümayiş etdirdi.

Hamidan artıq canfəsanlıq isə yenə də yaxşı tanıdığımız ABŞ senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezdir. O, bəhs etdiyimiz olayla bağlı həyətsizlərin bütün rənglərini özündə birləşdirən bəyanatla çıxış edib. Sən demə, Azərbaycanın öz ərazi bütövülüyü təmin etməsi "agressiyaymış", üstəlik "məzəlüm", "əzəbkəs", "dərdli" erməni xalqı bununla davamlı (??!!) olaraq üzləşirmiş! Hələ bu harasıdır? Menendez bir az da ireliyə gedərək, Azərbaycana qarşı təhdid dili ilə də danişmad qədər HƏYASIZLIĞA (!!!) yol verir. "Bu hadisələr Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnəcək", deyə vay-şivən qoparır.

ABŞ xarici siyasetini formalasdırıran qurum rəhbəri bəyanatında o dərəcədə azığınlaşış ki, istər bizim ölkə rəhbərliyimizə, istər Türkiyəyə və eləcə də Rusiya rəhbərliyinə qarşı da dil uzadıb, gerçək erməniçilik prizmasını sərgileyib, Bayden hökumətini Azərbaycana qarşı ciddi addımlar atmağa səsəyib.

Nə demək olar? Əslində bunların heç də sürpriz olacağını da deyə bilmərik. Belə ki,

Ən azından, ABŞ-in hüquqi qeyri-kommersiya rezidentləri ölkədən dərhal çıxarılmadır ki, qarşı tərəf nə qədər yanlış mövqedə dayanmasının fərqinə varsın

Eyni zamanda, qondarma genosidi tanımaqla demokratlar bizim ölkələri sinadılar və çox təessüf ki indi daha da üstümüzə gelməyə qərar verdilər. Lakin bunların heç bir fayda verməyəcəyini də bəri başdan demek olar. Baxmayaraq ki, bənzər hadisələrin yenidən yaşanmayıcağı istisna etmək olmaz.

Məsələn, Blinkenin bir zəngi ilə hesab etdi ki, məsələ bağlı. Amma baxın, bizdə hələ de ABŞ-a "strateji tərəfdəş" deyənlər var, ABŞ səfirliliyi ilə birgə tədbirlər keçirənlər də olur ara-sıradə... Yaxşı, bəs ABŞ Azərbaycana qarşı daha hansı qərəzlə addımlar atmalıdır ki, biz də nəhayət başa düzək ki, indiki ABŞ administrasiyası bizi nə dəst nə tərəfdəş olmayacaqdır. İndiki administrasiya istənilər rıçaqlardan yalnız Azərbaycanın maraqlarına zərər endirməktən ötrü istifadə edəcəkdir. Məsələyə daha izahlı şəkildə yanaşaq - Tramp administrasiyası ilə Bayden administrasiyasını müqayisə edək və nəticə çıxaraq...

Əslində ABŞ-in hem administrasiyası, hem də ali qanunvericisi orqan tərəfindən Azərbaycana qarşı atılan bu addımlar artıq aqressiya xarakteri daşıyır və adekvat qaydada da cavablandırılmalıdır. Ən azından, ABŞ-in hüquqi qeyri-kommersiya rezidentləri ölkədən dərhal çıxarılmadır ki, qarşı tərəf nə qədər yanlış mövqedə dayanmasının fərqinə varsın. Yəni bu gün Ermənistən təxribatçı hay-küylərinin davam etdirilməsi, bəlli dairələrin de bu hay-küye dəstək verilməməsi üçün artıq qəti addımların atılması tam zamanıdır!

Rövşən RƏSULOV

Hər il 745 min insan həddən artıq İsləməkdən ölürlər

Edən artıq iş-

ləmək və iş

gününün nor-

madan artıq sürməsi her

il yüz minlərlə insanın erkən ölümüne səbəb olur.

Bele ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sifarişi əsasında elmi araşdırma aparılıb. Neticədə məlum olub ki, heftəlik 55 saat və daha çox işlədiklərinə görə, 2016-ci ildə dünya üzrə 398 min insan insultdan, 347 min isə ürək-damar xəstəliklərindən erkən vəfat ediblər.

Hesabatla bağlı açıqlamasında ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, heç bir peşə fealiyyəti həyat bahasına başa gələn riskə dəymir. Ona görə də hökumətlər, iş sahibləri və işçilərin özləri emək fealiyyətində olan insanların mühafizəsi üçün limitlər müəyyən etməlidirlər.

Aparılan araşdırmlar zamanı müəyyən edilib ki, həddən ziyyəde əmək fealiyyətinə görə 2016-ci ildə ümumilikdə 23 milyon il həcmində sağlam illər itirilib. Heftəlik iş yükü 55 saatdan yuxarı olan insanlarda ürək-damar xəstəliklərinə tutulma riski artıb. Bir tərəfdən fiziki və psixi yüklenme bu xəstəliklərə yol açır, digər tərəfdən isə asudə vaxtin çatışmazlığından hərəkət məhdudluğu və yuxusuzluq vəziyyətə mənfi təsir göstərir. Bu qrupa daxil olan insanlar arasında alkohollu içki-

lər və tütün məmulatlarından istifadə əlavə ağırlaşdırıcı faktor rolunu oynayır.

ÜST və BƏT-in sıfırı etdiyi tədqiqat çərçivəsində dünyadan 154 ölkəsində sorğular təşkil edilib, 1,6 milyon iştirakçı arasında insult və ürək xəstəliklərinə dair araşdırmlar aparılıb. Tədqiqatçıların gəldiyi nəticəyə görə, dünya əhalisinin təxminən doqquz faizi heftə erzində 55 saat və ya daha çox əmək fealiyyəti ilə məşğul olur. Şərqi Asiya, Cənub-Şərqi Asiya və Hindistanda, eləcə də Afrika və Cənubi Amerikanın bir sıra ölkələrində əmək şəraitində qaynaqlanan ürək-damar xəstəlikləri üstünlük təşkil edir. Sadalanan regionlarda əksər insanlar əmək müqaviləsi və tənzimləmiş iş saatları olmadan işləyirlər.

Mütəxəssislər hesab edirlər ki, koronavirus pandemiyası bu vəziyyətə daha da ağırlaşdırıcı təsir göstərib. Evdən işləyən insanlarda iş saatı və asudə vaxt arasında sərhədləri çox vaxt müəyyən etmek olmur. Pandemiya görə işçilərin sayını ixtisar etmeli olan şirkətlərde çalışanlar iş yükü dəyişdirir.

Hər iki beynəlxalq qurum buna görə də əmək qanunvericiliyinin icrasını gücləndirməyə və bu istiqamətdə qanuni boşluqları doldurmağa çağırış ediblər.

"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına çıxdı

Nar"ın baş sponsorluğlu ilə yayımlanan "Breyn Rinq" intellektual yarışının 17-ci mövsümünün ilk yarımfinalçılarının adı məlumat olub. 1/4 finalda "Nar" və "Norm Sement" komandaları arasında gedən gərgin mübarizə nəticəsində "Nar" komandası qalib gələrək, yarımfinalda vəsiqə qazanıb. Beləliklə, "Nar" kuboku uğrunda "Nar" və "Şəki" komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.

Qeyd edək ki, bilik yarışının bu ilki respublikanın 6 bölgəsi və 6 ali məktəbinə təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparır. Qeyd edək ki, yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını dəyişdirmək məqsədilə hər il olduğu kimi bu il "Nar"ın "Twitter" səhifəsində yarış keçirilir.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fealiyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəfinin çağdaş həyatlə bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etdib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.



Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı

Şuşanı görərkən nağıllar aləmindən gerçəkliliklər dünyasına düşdüyüm üçün qürur duyдум

Bu qüruru mənə yaşatdığı üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə, yenilməz Azərbaycan Ordusuna, tədbirin təşkilatçısı Heydər Əliyev Fonduna, şəxsən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm

Azərbaycan xalqının, xüsusilə öz doğma yurd-yuvasından didərgin düşmən məcburi köçkünlərin 30 ilə yaxın davam edən niskiliyi, ağırsına, torpaq həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Artıq 6 aydır ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız tarixi sahibinə qovuşmasının sevincini yaşıyır. 30 il ancaq dağıntıların, vəhşiliklərin şahidi olan bu torpaqlar bu gün sanki onlara göstərilən diqqət və qayğıdan ərköyünləşir, arxada qalan, daha dəqiq deşək, itirilmiş illerin nəvazığını axtarır, 30 ilin ağrı-acısını bir gündə unutmaq istəyir. Bütün bunlar, şübhəsiz, Azərbaycan xalqının meğrurluğundan, yenilməzliyindən, mərhəmetindən, qonaqpərvərliyindən irəli gələn istəklərdir. Bu gün işgaldən azad edilmiş ərazilərimiz 30 ildən sonra öz doğma torpağına qədəm qoyn, bəzən özünü nağıllar, bəzən de gerçəkliliklər dünyasında hiss edən azərbaycanlıları hərəkətlə salamlayır, xoş ovqatın



**Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist**

həsrətində olduğunu formalaşdırıldığı aura ilə hiss etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr tarixli üçtərəfli Beyanatın imzalanmasından sonra mütəmadi olaraq işgaldən azad edilmiş torpaqlarımıza səfərləri, onun bu cənnət məkana hər gəlisiñde bir sira obyektlərin təməlinin qoyulması, görülən işlərle tanışlığı mehz bu ərazilərin qısa müddətde dırçelərək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfi inkişafına dəstək olmaq istəklərinə verilən stimuludur.

Mayın 12-də 29 ildən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən özünüň doğmalarına qıraq açdı. Şərqi Konservatoriyası adlandırılın bu əsərəngiz şəhər dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fonduun təşkilatçılığı ilə mayın 12-13-də 32 illik fasılədən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Açığını deym ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılanlar arasında olmağım mənə ikiqat sevinc bəxş etdi. Bu sevinci bize yaşıdan möhtərem Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı



bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Şəhidlərimizin xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı 44 günlük ikinci Qarabağ müharibəsi həqiqətlərinin bir daha Şuşadan, Cıdır düzündən təqdimatı oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qalib ölkənin qalib Lideri kimi Zəfərimizlə bağlı hər bir fikri harada yaşamasından asılı olmayaq hər bir azərbaycanlıda qürur hissi yaradır, torpaq, Vətən sevgisinin, milli qururumuzun torpaqlarımızın işgaldən azad edilməsində böyük rol oynadığını böyük fəxrə qeyd edirik.

Dövlətimizin başçısı İlham Əliyevin musiqi festivalının açılışında “Öziz dostlar, bugün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasılədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm” fikirləri her birimiz torpaqlarımızın işgal dövrünə bir anlıq da olsa qiyabi ekskurs etməsini zərurətə çevirdi. 28 il idi ki, dağlarının başı qara buludlu, meşələri duşanlı olan Şuşada qurbətde qalan, səsi kəsilən sarı bülbül kimi, onun sırdaşı xarı bülbülün də boynu büyük idi. Şuşa şüsalılsız qalmışdı. Cıdır düzü namərdərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Nətəvanın heykəlleri doğma Vətənenə qaydacağı günü səbərsizliklə gözləyirdilər. Şuşa haqqında çox yazılıb, başı qarlı, vüqarlı dağlarının əzəmətindən çox söz açılıb. Dünyanın mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın besiyi sayılan, Bülbül, Qasım bəy Zakir, Xurşidbən Nətəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəmənli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən Qara-

bağın dilbər guşəsi olan Şuşa şərqlilərə məxsus memarlıq üslubu ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər öz boyda tarixi abidədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ile Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də təsdiçi deyil. Sənədda qeyd edildiyi kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümumiyyəti lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət ve incəsənət xadimlərinin xatirələrinin əbedi ləşdirilməsi istiqamətində əhəmiyyətli adımlar atılıb.

Ötən il noyabrın 8-də 29 ilə yaxın işgal həyatını yaşıyan, erməni vəhşilikləri ilə üzüze qalan Şuşanın işgaldən azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırırcən dövlətimizin başçısı İlham Əliyevin “Şuşa, sən azadsan! Şuşa, sən dircəldəcəyik!” fikirləri bugünkü reallıqlarda öz əksini tapmaqla yanaşı, bir daha bu unikal şəhərin tarixi-mədəni əhəmiyyətinə və Azərbaycan xalqı üçün müstəsnə mənəvi dəyərə malik olmasına işq salır. Şübə yoxdur ki, cənab İlham Əliyevin işgaldən azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması ilə bağlı Sərəncamının ilk olaraq Şuşada reallığa əvvələşdirilən, dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni ərslanın bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun inkişafına şərait yaradacaq. Festival günlərində məndə belə bir qəti əminlik yarandı ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özüne qaytarılması və enənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəslik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ məqsədilə imzalanan Sərəncam bir daha Böyük Qayıdışın bir addımlığında olduğumu-

zu göstərir.

Möhətərem Prezidentimizin qeyd etdiyi kimi, bu günü 30 il səbirsizliklə gözlədik. 30 il Vətən həsrəti ilə yaşadıq. 30 il ədalətsizliklə barışmali olurdug, amma barışmirdi. Çünkü nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızın işgalçılardan azad ediləcəyinə emin idik.

İşgalin davam etdiyi 30 ildə Azərbaycan gücləndi, münaqışının həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artdı, onlar hər an silaha sarılıb torpaqlarımızı işgaləndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözledilər. Zaman hadisələrə ən böyük dəyəri verməklə yanaşı, eyni zamanda, yeganə rəqibimizdir. 30 ilin işgalinə, ədalətsizliyinə 44 gündə son qoynan, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu tarix yazdı. O tarixi ki, Zəfər Günüümüz təsis olundu, xalqımız ən məğrur, qürurlu xalq, ordumuz ən güclü ordu, Prezidentimiz qalib Sərkərdə kimi nüfuz qazandı və özünü təsdiq etdi. Bu gün Şuşa əməliyyatı, ümumilikdə 44 günlük Vətən müharibəsində təcrübəmiz beynəlxalq səviyyədə öyrənilir. Bu əməliyyatların dərsliklərə salınacağı şübhəsizdir. Şuşanın işgaldən azad edilməsinə mənfur düşmənə böyük zərbə oldu. Məhz bu tarixi Qələbədən sonra Ermənistən diz çökdü, kaptılıyasiya aktına imza atdı, Azərbaycanın Zəfəri beynəlxalq səviyyədə təsdiqləndi və qəbul olundu.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın, bu alınmaz qalanın fəth edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər kes, o cümlədən bu gün artıq Şuşanı böyük sevinc və qürur hissi ilə ziyarət edən Azərbaycan vətəndaşları görürə ki, bu təbii qala-şəhəri işgaldən azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Qəhrəman hərbçilərimiz başı dumana dirənən sıldırımlı qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işgalçılardan azad etdilər. Heç də təsadüfi deyildi ki, Azərbaycan hərbçiləri şəhərə sahib olduqdan sonra da ermənilər Şuşanın azad edilməsinə inanmadılar. “Biz Şuşa uğrunda gedən döyüşdə şəhidler verdik” söyləyen dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizi ireliyə aparan milli ruh bu Qəlebəni təmin etdi. Ermənilər nə qədər çalışalar da ötən 28 ildə Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, tarixi və dini abidələrimiz dağıldı, ancaq Şuşa özünün milli varlığını, Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsərətə olsa da əyilmedi, sınmadı, öz ləyaqətini, milli ruhunu, Azərbaycan ruhunu qorudu. Məhz bu amillərə səykişənək dövlətimizin başçısı İlham Əliyev musiqi festivalının sonunda bu məqəmli xüsusi qeyd etdi ki, biz bu gün birlik, qayıdış, ləyaqət bayramını qeyd edirik: “Biz Şuşamızı, Ağdamımızı, Cəbrayılimizi, Füzülümüzizi, Zəngilanımızı, Qubadlıımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışıqdır. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işgal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerde yığışmışaq və bu musiqi bayramını, bu birləşmə bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

Azerbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı

Şuşanı görərkən nağıllar aləmindən gerçəkliliklər dünyasına düşdüyüm üçün qürur duyдум



Zəfərimizdən sonra keçirilən ilk "Xarıbülbül" musiqi festivalının Azərbaycanda yaşayışın xalqların nümayəndələrini əhatə etməsi de təsadüfi deyildi. Bu baxımdan ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır, ölkədə gedən inkişafə öz töhfələrini verirlər. 44 günlük Vətən müharibəsində bu birlik, həmreylik bir daha özünü qabarıq şəkildə bürüzə verdi.

Festivalin məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Bu, bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, milli ruha bağlılığının təsdiqidir. Xalqımız son 30 ilde bir amalla yaşadı - torpaqları azad, ədaleti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Bu günlər hamımız fəxr edir və sonsuz qürur hissi keçiririk ki, hər bimizin qəlbində yuva qurmuş mütqəddəs arzularımıza, isteklərimizə ulu önder Heydər Əliyevin düşünülmüş və məqsədönlü siyaseti nəticəsində qurulan möhkəm teməl və bu siyasetin son 17 ilde Prezident İlham Əliyev tərefində uğurla davam etdirilməsi nəticəsində nail oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ilde keçirilən prezident seçkilərindən sonra andırmış mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevriləcək üçün Heydər Əliyev siyaseti davam etdirilməlidir. Möhtərem Prezidentimiz son 17 ilde hər bir vədini əməldə təsdiqləməkələ ugurlarımızın zirvəsində dayanan 2020-ci ilin 8 noyabr - Zəfər Günüñü tarixe yazi.

"Xarıbülbül" musiqi festivalının ilk günündə konsertdən sonra ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva nın biz jurnalistlərə səmimi görüşü də yaddaqalan oldu. Dövlətimizin başçısı ermənilərin tarixin saxtalaşdırılması istiqamətində göstərdikləri cəhdəldən səhbət açdı, eyni zamanda, Birinci Qarabağ müharibəsi illərində təbliğatla ikinci Qarabağ müharibəsi dövründə təbliğatı müqayisə edərək Zəfərimizi şərtləndirən amillərə bir daha diqqət yönəldi. Səmimi diskussiya şəklində keçən görüşdə möhtərem Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva jurnalistlər xatire şəkli çəkdirdilər. Biz media nümayəndələri bir daha bu Zəfəri xalqımıza yaşıtdıqları üçün Müzəffər Ali Baş Komanda-na, rəşadəti Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildirdik. Xalqımızın daim möhtərem Prezidentimizin etrafında six birleşməsi, tarixə böyük hərflərlə yazılın "dəmir



yumruq" əməliyyati bunun bariz nümunəsi kimi qeyd edildi. Xüsusi vurğulandı ki, bu gün xalqımızın başı uca, alnı açıqdır. Vaxtılıq itirilmiş qürurumuzun özümüzə qaytarılmasıının yaşatdığı xoşbəxtlik hissi ölçüyəgelməzdir.

Təbii ki, 29 illik həsrətdən sonra Şuşanın qonağı olan hər kəs kimi, mən də böyük sevinc hissi yaşadım. Hər daşı, qayası tarix olan Şuşamızın sanki qonaqlarının gəlisişdən sevinc hissi keçirməsi təbətin oyanışından, dağlar qoynunda yerləşən Cıdır düzünün qəlbələrə hərəket bəxş edən bahar mənzərəsindən həs olunurdu. Həmin günlərdə Şuşa növbəti Zəfərini yaşadı, desəm şübhəsiz sehv etmərəm. Festival günlərində bəzən nağıl kimi görünən bu reallıqların canlı şahidi olmağımız, toxunduğumuz hər daşı, qayası, xarıbülbül bizləri xeyallar dünyasından ayırdı. Qəlbimizin dərinliklərində bu nida baş qaldırırdı: Azadlığın mübarək, Şuşa! Bu sevinci bize yaşadan, hər birimizi qurrulandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevə və onun "İrəli, Azərbaycan əsgeri!" çağırışına böyük qəhrəmanlıqla, şücaətlə cavab veren Azərbaycan Ordusuna eşq olsun!

Əvvəldə de qeyd etdiyim kimi, 29 ilden sonra Şuşa məscidində bayram namazı qılındı. Ramazan bayramı ərəfəsində Şuşamızda yeni məscidin təməli qoyuldu. Ermənilər tərefindən qurudulmuş "Xan qızı Nətəvan" bulağından su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, budur, qayıdışımız! Bax, budur Zəfərimiz! Şuşa azaddır, Şuşa dirçelir, Şuşaya yeni nəfəs verilir, bu esrərəngiz diyar cənnətməkana çevirilir!



ham Əliyevin rəhbərliyi ilə müzəffər ordumu-zun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu. "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qəlebədir! Şəhidlerimizin, Ulu Öndərin ruhu şadır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlırlı!" sözü ilə ümummilli lider Heydər Əliyevin Şuşaya verdiyi dəyeri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu.

Şuşaya her səfərində bu qədim yurd yərinin əvvəlki şöhrətinin özünü qaytarılacağıni bildirən Prezident İlham Əliyev bu vədini də əməli addımları ilə təsdiqləyir. Məhz möhtərem Prezidentimizin qətiyyəti, sərkərdəlik məharəti sayesinde ilk olaraq düşmən tərefində gülələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstləri 28 ilən sonra doğma yurduna qaytarıldı. Şuşaya Zəfər yoluñun çəkilişinə başlandı. Prezident İlham Əliyev vədine əmel etdi. Şuşada "Xarıbülbül" musiqi festivalının ikinci gündə ulu önder Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu videoçarxın nümayişini ayaqüstüə alqışlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə bütün festival iştirakçıları ilə birlikdə "Qarabağ Azərbaycanlı!" söyleyərək bir daha bu məkəndən bütün dünyaya mesajlarını çatdırıldı.

Zəfərin mübarək, Azərbaycan! Azadlığın mübarək, Şuşa! Artıq Qarabağımızda 30 ilin işğalına son qoyularaq yeni həyat başlayıb. Bundan sonra həyatımıza qatılacaq yeni əlvəvan çalarlar Qəlebə sevincimizi daimi edəcək, bu torpaqlarda toy-büsət yaşanacaq. Novruz bayramında Cıdır düzündə bayram tonqalını yandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Xarıbülbül" musiqi festivalının keçirilməsinə nail olmaqla bir daha Şuşaya göz diken, onun işğaldan azad olunmasını kədərlə qarşılıyan işgalçı Ermənistana və ona havadərliq edənlərə bu mesajlarını ünvanladılar - Dəmir yumruğu unutmayın! Azərbaycan əzəli torpağı olan Qarabağa qayıtdı. Qayıdışın mübarək, Azərbaycan! Qayıdışın mübarək, Azərbaycan xalqı!

Bakı-Şuşa-Bakı
12-13 may 2021-ci il



18 May - Beynəlxalq Muzeylər Günüdür

Hər il dünyada 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, "Xalqlar arasında mədəni münbadıl və əməkdaşlığın inkişafına kömək" şəhəri ilə keçirilir.

Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Beynəlxalq Muzeylər Günü əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 150-dən artıq ölkəsində qeyd edilir.



Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətə cərəyan edən proseslər muzey işinin təşkilinə tekan vermişdir. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur. Ötən əsrin əvvellərində isə Bakıda, xalq məktəbləri müdürüyyəti nəzdində pedagoji, həmçinin, Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin maraqlarına xidmət etmişdir. Tesadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tbilisi, Moskva və Peterburq muzeylərinə göndərilmişdir. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. "Doğma diyarın öyrənilmesi muzeyi" adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərləri eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən, Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz və incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayış olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyətinin ilk illərində müsadire edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyev, M.Muxtarova, M.Nağıyev, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimiz eksponatları olmuşdur.

Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması Ulu Önder Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusiələ, tarix-diyyarşunaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir. Qısa müddətde Azərbaycanın 60-dek rayonunda tarix-diyyarşunaslıq muzeyi yaradılmışdır. Dahi Önderin xalqın təkidi tələbi ilə ikinci dəfə hakimiyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Önder Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşaviri keçirilmiş-

dir. 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr reallaşır. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal Abidəsinin ucaldırılması haqqında" 2006-ci il 18 dekabr və "Müsəir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-ci il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahüründür. Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalasdırılmasının əyani ifadəsidir. Həmin Sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi-Sənət Dövlət Muzeyinin müasir tələblərə, Beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəyən hesab edilmiş, muzeyin yeni binası tikilmişdir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində "Şirvanşahlar Sarayı Kompleksi", Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyaseti nəticəsində, milli-mənəvi dəyərlərimizə, o cümlədən, muzey işinə daim dövlət qayğısı olmuş və bu gün də var.

Zümrüd BAYRAMOVA

"Ermənistandakı rəzil durum bir az da mürəkkəbləşəcək"

"44 günlük davam edən Vətən Müharibəsi Azərbaycanın parlaq qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Bununla da Ermenistanda daxili vəziyyət gərginleşməyə başladı. Bu gün Ermənistanın daxilində iqtisadi, sosial, siyasi və hərbi böhran hökm sürür. İyun ayında nəzərdə tutulan seckilər ərefəsində ölkədəki bu böhranlar daha da dərinləşəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, hazırda seckilərde iştirak edən partiyalar arasında siyasi çekişmələr fonunda qarşılıqlı ittihadlar hökm sürür: "Ermənistandakı bugünkü ağır vəziyyət təxminən Azərbaycanın ötən əsrin 90-cı illərin əvvellərindəki vəziyyətlə təxminən eynidir. Bu gün Ermənistanda da siyasi hakimiyətə gəlmək məqsədi daşıyanlar qarşılıqlı ittihadlar irəli sürür. Köhnə xunta rejiminin rəhbərləri bu-

YAP Suraxanı rayon təşkilatı tərəfindən şəhid övladları ziyarət edilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Ziq qəsəbə sakini olmuş, şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini yenidən ziyarət edərək şəhidin övladlarının qayğıları ilə yaxından maraqlanmışlar. Ziyarət əsasında rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, şəhidlərin övladları hər birimiz üçün əzizdir və onların qayğıları ilə maraqlanmaq hər biri-



mizin məsuliyyətidir. O, eyni zamanda qeyd etmişdir ki, şəhidlərimizin bizlərə əmanətləri olan övladlarını her zaman qorunaklı və yaşatmalıdır. Daim şəhid ailələrinin yanlarında olundularını deyən Vüqar Seyidov hər bir məsələ ilə bağlı bu ailələrin qayğıları ilə maraqlanmanın vətəndaşlıq borcu olduğunu bir dəqiqətə qədər etdirmişdir. Rayon təşkilatının son ziyarəti zamanı şəhid mayor Rüfət Əsgərovun böyük övladı Əsgərov Xansuvar Rüfət oğlu pandemiya ilə bağlı onlayn keçirilən tədris prosesində iştirak etmək üçün texniki vasitənin olmadığını bildirmişdir. YAP Suraxanı rayon

təşkilatı tərəfindən Xansuvara "iPad" hədiyyə etmişdir. Sonda şəhid ailəsi göstərilən dıqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz dərin minnədarlığını bildirmişdir.

Zümrüd BAYRAMOVA

Sarkisyan: "Ermənistan hakimiyəti xaincəsinə bütün imkanları məhv etdi"

Süük, İran üçün xarici bir sərhəddir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatla istinadən xəbər verir ki, bunu politoloq Suren Sarkisyan öz "Facebook" sehifəsində yazıb. "Iran sərhəddə mövqeyini itirsə, tamamilə Türkiyədən asılı olduğu ortaya çıxacaq. İran da Qara dənizə və Avropaya Ermənistan və Gürcüstan üzərində müstəqil giriş yolunu itirir. Türkiye üçün də Sünik, Böyük Turan layihəsini heyata keçirmək üçün bir fırsatdır. Bu, Türkiyənin İslam və Türk dünyasındaki təsirini əhəmiyyətli dərəcədə artıracaqdır. Türkiyə ABŞ və Çin kimi qlobal bir super güce çevriləcəkdir.



Bundan əlavə, Orta Asiya ölkələrinin neft ehtiyatları Sünikdən keçəcəkdir, nəticədə Avropa bu zamana qədər olduğu kimi Rusiyadan asılı olmayıcaq. Bütün bunlarda erməni hakimiyət orqanlarının xaincesinə Ermənistən özünü müdafiə etməməsi kədərlidir", dedi Suren Sarkisyan öz sosial şəbəkə hesabında qeyd edib. Xatırlada ki, Ermenistanda hakimiyətə qarşı etirazlar, ruh düşkünlüyü hökm sürür və ermənilər möglübliyəti həzm edə bilmirlər. Bir zaman işğal etdikləri və az qala 30 ilə yaxın müddədə işğal altında saxladıqları torpaqları əldən verdiklərinə görə günahkar axarlarında olanlar mehz Suren Sarkisyanın timsalında hakimiyəti günahlandırırlar. Əslində, bir çoxlular hələ də dərk etmə istəmirler ki, möglübliyyətləri, torpaqları əzəli və əbədi sahibinə qaytarmaları qaçılmaz olub və bununla barışmaq, düşmənçilikdən el çəkib normal qonşuluq şəraitində yaşamaq ermənilər üçün ən doğru yoldur.

Inam Hacıyev

gündüklərə qədər şəhərin baş nazirinin vezifəsini icra edən N.Paşinyanı möglübliyətde günahlandırır və bütövlükde Azərbaycanın parlaq qələbəsinin günahını mehz Paşinyanın üzərinə atmaq istəyirlər. Eyni zamanda da, N.Paşinyanın mehz Ermənistən bu möglübliyyətini uzun illər xunta rejimine rəhbərlik etmiş Köçəryan və Sarkisyan cütlüyünün günahları olduğunu və onların vaxtı ilə Ermənistanda düzgün herbi quruculuq işlərindən çox zəif iştirak etdiklərini və bununla da 44 günlük ikinci Qarabağ savaşında möglübliyyətlə üzləşdiklərini bildirir.

Ermənistənə qədər şəhərin baş nazirinin vezifəsini icra edən N.Paşinyanı möglübliyətde günahlandırır və bütövlükde Azərbaycanın parlaq qələbəsinin günahını mehz Paşinyanın üzərinə atmaq istəyirlər. Eyni zamanda da, N.Paşinyanın mehz Ermənistən bu möglübliyyətini uzun illər xunta rejimine rəhbərlik etmiş Köçəryan və Sarkisyan cütlüyünün günahları olduğunu və onların vaxtı ilə Ermənistanda düzgün herbi quruculuq işlərindən çox zəif iştirak etdiklərini və bununla da 44 günlük ikinci Qarabağ savaşında möglübliyyətlə üzləşdiklərini bildirir.

Gülyana





Aleksandr Tixanski: "Ermənistan KTMT-yə müraciət etməklə ünvanı səhv salıb"

Ermənistan KİV-ləri və siyasiləri artıq bi neçə gündür ki, Ermənistan-Azərbaycan sərhədində - Zəngəzur istiqamətində "gərgin vəziyyətdən" danışır, hətta dövlət səviyyəsində xarici ölkələrə telefon zəngləri açılır, sərhəd zolağının delimitasiyası etrafında özərinə xas hayharay qaldırırlar. Lakin bütün bunlarla yanaşı baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın hələ de hansı tərəfə - Qərbe, yoxsa Moskvaya lövbər salması etrafındaki var-gəlləri də suallar yaradır. Çünkü onun gah Fransa prezyidenti Emmanuel Makron, gah da ABŞ-in dövlət administrasiyasına aiddi telefon zəngləri, yolladığı məktubları ilə yanaşı, digər tərəfdən Rusyanın prezyidenti Vladimir Putine də zəng etməsi, üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, ölkəsinə hərbi dəstək istəməsi, əslində, Paşinyanın qeyri-müyyəyen vəziyyətdə qalmasını da sübut edir.

Ancaq bir tərəfdən de Fransanın hərbi yardım göstərməye hazır olması barədə yayılan məlumatlar artıq Ermənistan hakimiyyətinin öz problemlərinin özü tərefində həll edə bilməməsi faktını ortaya qoyur.

Yeri gəlmışkən, bu gün Ermənistanda fəaliyyət göstərən kifayət qədər revanşçı qüvvələr də var ki, onlar qərbyönümlü və anti-Rusiya xarakterli kimi tanınırlar. Misal üçün, "Sasna Seri", Milli Demokratik Qütbü kimi radikal müxalifet dairələri Fransa prezyidenti Makrondan Ermənistanın cənub sərhədlerində ordu gücləri yerləşdirilməsini teləb edirlər. Bunun ardınca isə Rusiya Federasiyası silahlı qüvvələrinin cənub hərbi dairesinin komandanı Aleksandr Dvornikov Ermənistana səfər edib və orada ölkənin müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək Zəngəzurdakı vəziyyət barədə danışır. Lakin ən əsası, Ermənistanın KTMT-yə müraciətidir ki, bu qurum 3 gün ərzində öz qiymətini verməlidir.

Hərbi-siyasi ekspert: "Vaxtilə Ermənistan Xaçaturovun həbsi ilə KTMT-nin nüfuzuna ziyan vurmuşdu"

SIA xəber verir ki, Rusiya Federasiyasının Hərbi elmlər akademiyasının professoru, Rusyanın və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanski calibər analitik informasiya mərkəzine verdiyi açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı KTMT-nin müdaxiləsinə heç bir əsas yoxdur.

"KTMT-nin heç bir kompetensiyasını görmürəm. Bu öten il Qarabağda baş vermiş münaqişə vaxtı da yox idi, Azərbaycan KTMT-nin üzvü olan Ermənistanla müharibə etmirdi. Ümumiyyətlə, Ermənistanın KTMT-də olmasının səbəblərində təzadlı məqamlar var. Burada təşkilatın sədri Yuri Xaçaturovun həbsini xatırlamaq olar ki, Ermənistan həmin vasitə ilə təşkilatın nüfuzuna kifayət qədər zərər vurmüş oldu" deyən hərbi-siyasi analitik həmçinin bildirib ki, müyyən məsələlərdə KTMT-yə daxil olan ölkələrin də fikirləri nəzərə alınmalıdır.

Rusya və Belarus analitiki: "Həni aqressiya və hücum?"

"Hələ iki il əvvəl Ermənistanın ötən əsrin 90-ci illərdə işğal etdiyi ərazilərlə bağlı fəal dənisiqlər gedirdi. İrəvan çox özündən razi idi və alacaq olacağını da aldı. Bu gün KTMT-nin mövqeyi dəyişməyib. Heç kim müdaxilə etməyəcək. Rusiya edə biləcəyi hər şeyi etdi: silahlı münaqişə başa çatdı, sülhmeramlı kontingent ərazilərə daxil oldu", deyən Tixanski İrəvanın Bakının guya dövlət sərhədlərinə pozması iddialarına da münasabətini açıqlayaraq bildirib ki, delimitasiyanın olmadığı halda sərhədən münaqişələr hər zaman baş verir: "Əger aşkar herbi təhlükə yoxdursa, bu zaman KTMT nəyə görə həmin işə qarışdırılmalıdır? Bu, Azərbaycanla Ermənistanın işidir ki, sərhədləri delimitasiya edib məsələyə son qoymalıdır. Ortada heç nə yoxdur. Həni aqressiya və hücum? Ona görə də, Ermənistan KTMT-yə müraciət etməklə ünvanı səhv salıb".

Rövşən RƏSULOV

Ermənistan dilemma qarşısında: Ya çobanların yanında, ya da çobanların hakimiyyəti altında...

"Mənim pəncərəmdən, axşam saatlarında atəş-fəşanlıq, səhər vaxtı da zurna-balabanla edilən bir toy görünürdü". SIA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatı istinadən xəber verir ki, bu sözləri "Alternativ Layihələr Qurpu"-nın nümayəndəsi Vaque Ovannisyanyan söyleyib.

O, deyib ki, Ermənistan hazırda dilemma ilə üzləşib və çobanların elində qalıb.

"Bu gün Ermənistanın iki simvolu var ki, bunlardan biri türkün qarşısında dayanıb selahiyətlilərə məlumat verən çobanlar, digəri də dövlət idarələrində oturub ölkəni viran qoynan çobanlardır.

Axşam saatlarında pəncərəmdən hava fişəngləri, səhərlər isə zurna-balabanla edilən toy görünür. Lavrov və Peskovun hər sözünü düzəldən Dvornikov, Muradov, 102-ci rus basasını, hərəkətlərini yaxından izleyən insanların bu gün heç bir təsir gücü yoxdur, hələ də cəmiyyəti birləşdirə bilmirlər.

Seçimimiz heç bu qədər asan olmamışdı və indi iki yolumuz var, ya çobanların yanında, ya da çobanların hakimiyyəti altında olmalıydıq.

Bu, günümüzün erməni reallığıdır. Çobanların elektoratı, ister təhsil səviyyəsi aşağı olan dairələrdən, ister Yerevandakı dəbli kafelərdən, isterse də Ermənistanın İctimai Televiziya Kanalının fasilesiz efrindən, bədxassəli iş kimi azaldılmalıdır ki, sonradan əməliyyat olunsun və çıxarılsın. Ona görə də bu istiqamətdə çalışmalıyq", deyə Vaque Ovannisyanyan bildirib.

Inam Hacıyev



ANALİTİK+AKTUAL

"Xarıbülbül" festivalı Şanlı Qələbəmizin yeni salnaməsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fonduñun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsidir. Eyni zamanda, bu festival bir daha Azərbaycanın millətindən, dinindən asılı olmayaq hər bir kəsin vahid Vətəni olduğunu mesajını bütün dünyaya çatdırı. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylilik şəraitində yaşayır və bu 44 günlük mühabibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylilik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayış xalqların nümayəndəleri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk". Bu fikri SIA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib.



S.Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməvə və ərazi bütövlüyüümüzü bərpa etməvə müvəffəq oldu: "Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri heyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tərxi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimiz, ənənələrimizin bərpasını ehətə edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız hazırlıda mənən də dirçəlir. Mayın 12-13-de Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı bunun əyani təsdiqi olmaqla, həm də uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir".

"Ölənən fərqli bölgələrdə yaşayış ayri-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən, etnik mənsubiyətindən asılı olmayaq hər bir kəsin vahid Vətəni olduğunu mesajını bütün dünyaya çatdırı "Xarıbülbül" festivalında çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylilik şəraitində yaşayır və bu 44 günlük mühabibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylilik vardır: "Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayış xalqların nümayəndəleri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk".

Zamanında xalqımızın mütləq Şuşaya və digər işğal edilmiş ərazilərə qayidacagini və bunu icra etməyi varisi Prezident İlham Əliyevə vəsiyyət edən Ümummilli Lider Heydər Əliyev ne qədər uzaqqor, dahi siyasetçi oluguunu bir daha dünaya nümayiş etdi.

Dövlət başçımızın dediyi kimi, bəli, bu gün Azərbaycan inamlı və durmadan inkişaf edir. Biz bir daha mesaj verdik ki, heç kəs bizim torpaqlarımızı əlimizdən ala bilməz. Əks təqdirdə, "Dəmir yumruq"la başı əziləcək".

S.Əliyev vurğulayaraq bildirib ki, Azərbaycan Prezidentinin tövsiyəsi ilə həsrəti sovrən unudulmaz iki gün: Şuşada "Xarıbülbül" festivalı həm də Azərbaycanın multi-kulturalizm ənənələrinin simvoluna çevrildiyini deyib: "Bu hadisəni əlamətdar edən dəha bir ənənəli məqam da budur ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı Vətən müharibəsində bize Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olmuşdu. Ali Baş Komandanımız da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayesində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilmesindən dərhal sonra möhtəşəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi "Xarıbülbül" musiqi festivalı bərpa ediləcək və belə də oldu".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Şuşada "Xarıbülbül" musiqi festivalının mehəz Ramazan bayramı ərafəsində təşkil edilməsi də təsadüfi deyil və böyük mənəvi əhəmiyyət kəsb edir: "Ölkə Prezidenti cənab İlham Əliyev də vurğuladığı kimi, festivalın mehəz Ramazan bayramı ərafəsində təşkil edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, biz öz dini, milli, mənəvi köklərimizə son dərəcə bağlı olan bir xalqı. Məhz elə bu bağlılıq da bizim üçün torpaqlarımızı işğaldan azad etməkdə en böyük stimul rolunu oynadı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tarixi Qələbə qazandı, işgalçılara qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. Ermənilər nə qədər çalışalar da, evlərimizi, məscidlərimizi dağıtsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın esarətdə qaldı, lakin əylimədi, sinmedi, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. "Xarıbülbül" festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışq və bundan sonra burada əbədi yaşayacaqıq".

R.HÜSEYNOVA



Azərbaycanda 426 nəfər koronavirusa yoluxub 13 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sajəlib. Nazirlik Kabinetin yanında Operativ Qərargahdan SIA-ya verilən məlumatə görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330 269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315 415 nəfər müalicə olunaraq sajəlib, 4792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 062 nəfərdir. Ölkədə son sutka ərzində 8877, hazırlı dövrədə isə 3 392 930 test aparılıb.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün
Ümumi yoluxanın sayı	17.05.2021
Ümumi sağalanın sayı	426
Aktiv xəstə sayı	515
Ümumi test sayı	339 2930
Ümumi ölüm sayı	4792
Bugünkü test sayı	8877
Bugünkü ölüm sayı	13



Kiçik Qafqazda, Azərbaycanın qərbində yerləşən Laçın rayonu 1992-ci il 18 may tarixindən etibarən Ermənistən Silahlı Qüvvələrinin işgali altında qalıb və dekabrın 1-də, düz 28 ildən sonra Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayesində Azərbaycana qaytarılıb. Narzan, istisu, turşu kimi mineral bulaqlar, həmçinin qızıl, cive, kükürd, qrafit, əhəng daşı, kehrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və başqa bu kimi faydalı qazıntılarla zəngin olan və 28 il Ermənistən tərəfindən istismar edilən rayon əraziyi geri qaytarılaraq tarixi ədalət bərpə edilib.

Simaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistənla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu rayonda, Mirik kəndi ərazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindən mağara mebədi yerləşir, ərazidə IX-XVII əsrlərə aid Ağaçlı qəsri, Demirovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kumbəz və X-XIX əsrlərə aid birtağı və ikitəagli köprülər, eləcə də çoxsaylı su dəyirmənləri var ki, bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub, amma 1930-cu ildən müstəqil inzibati rayon olaraq yaradılıb. Əvvəller Abdullar adlandırdılar, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. İyirminci əsrde Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlığında dağın adını şəhəre verib və Laçın sözü "məğrurluq" mənasındadır.

Qeyd edək ki, 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Rayonun əhalisi, əsasən, heyvandarlıq, bitkiçilik, arıcılıq və qışmənədə bağçılıq və bostançılıqla məşqələrdir. Bir çox mənbələr görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşadı, başqa mənbələrde isə 1970-ci illərdə bu sayı 34 nəfər olduğunu göstərilir. Ermənistən Silahlı Qüvvələrinin işgalindən sonra 58 736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdır. Laçın rayon icra hakimiyətinin sayılarında qeyd olunur ki, 2020-cu il yanvarın 1-də laçınlıların sayı 78 565 nəfər olub ki, onlardan 66 671 nəfərini azərbaycanlılar, 1 914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edib.

Laçın rəsmilərinin bildirdiyinə əsasən, 28 il əvvəl rayonun işgali zamanı 13 745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyiib. İşgəl neticesində bu rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb. Ermənistən Silahlı Qüvvələrinin rayonu işgal etdiyi tarixə qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 meşət, 30 rabita, 2 avtomeqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fealiyyət göstərib ki, bütün bunlar da qanunsuz istismar edilərək talan olunub.

İşgəl dövründə Laçın rayonuna Ermənistən vətəndaşları və hətta son vaxtlar Livandan ermənilər də köçürüllər ki, bütün bunlar Ermənistən tərefinin növbəti çirkin siyasetinin növbəti təzahüründür. Belə bir köçürmə əlbəttə ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Azərbaycan tərefi də bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qıymətləndirib. Təbii ki, erməni assililəri əraziyə köçürmək Ermənistən yene də növbəti saxtalasdırma cəhd edib, amma faktlar təsdiq edir ki, bu inzibati rayonun əhalisinin böyük əksəriyyəti məhz azərbaycanlılar olub, ermənilər isə azlıq təşkil ediblər.

Ərazi iddiələri ilə tarixi saxtalasdırmaq, müxtəlif çirkin əməllər töredərək başqalarına məxsus əraziləri zəbt etmek ermənilərin bu ərazilərə köçürülməsindən bu günə qədər əsas strategiyası hesab olunub. Rayonların, kəndlərin adlarını əsassız şəkildə dəyişdirmekle kifayətlənməyən ermənilər, tarixi, mədəni, dini abidələrin də adını, quruluşunu, hətta aranaməntini belə dəyişdirib saxtalasdırma siyaseti yürüdüb, həmin ərazilərin onlara məxsus olduğunu sübut etmeye çalışıblar və hələ də bu çirkin istiqamətdə çalışmaqdadırlar. Zaman-zaman cürük erməni ideologiyası ilə, qondarma "Böyük Ermənistən" xülyası ilə dəri-dən-qabıqlıdan çıxan bu toplum, qırğınlara, kütləvi insan telefati, terrorçuluğa rəvac verib və buna səbab olub. Hələ də ermənilər tekce Azərbayca-



yeniyox, digər qonşu dövlətlərin de ərazilərinə göz dikdiklərini gizlətmirlər, bunu açıq-əşkar bəyan edirlər və hələ utanmazcasına saxta arqumentlər, saxta faktlar belə uduraraq iddiyalar irəli sürürler. Doğrudur, ermənilərin ərazi iddiyaları, işqalçılıq meyilləri, terrorçuluqları, separatçılıq və təxribatçılıq əməlləri nəticə etibarı ilə müxtəlif ərazilərin işgali, insan tələfati ilə nəticələnib. Amma, ermənilərin işqal faktlarının, onların çirkin əməllərinin reallaşmasına imkan veren məqamlar da dənilməzdir. Xəyanət, satqınlıq, əhəmiyyət uğrunda mübarizə, ambisiyalar və digər şəxsi məqamlarla məhz belə məqamlardandır.

Maraqlı məqam odur ki, Birinci Qarabağ Müharibəsi zamanı Laçın uğrunda döyüşlərdə Azərbaycan ordusu ümumilikdə, 31 nefer itki verib, 43 nefer isə yaralanıb. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi deməkdir. Hətta, Ermənistən tərefinin səlahiyyətləri də bu fikirdədir və Ermənistən keçmiş müdafiə naziri Seyran Ohanyanın Laçında döyüşən Azərbaycan ordusu barədə dedikləri də bunu təsdiqləyir. "Mən də elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəherdən çıxmaması təmin etmək üçün bizim qarşımızı keşmişdilər", deyən Ohanyan əslinde etiraf edir ki, onlar özləri Laçını demək olar ki, döyüşmədən elə keçiriblər. Laçının elə keçirilməsi istiqamətində aparılan əməliyyatlar zamanı Ermənistən tərefinin cəmi 25 nefer itki verməsi özü deyilənləri isbatlayır.

Döyüşmədən rayon niyə təslim edildi və bu na səbəb nə oldu, deye düşünməkdə, hətta ittihəm etməkdə hər bir azərbaycanlı haqlıdır. Doğrudur, həmin illərdə Azərbaycan indiki kimi qüdrəti deyildi, amma bu, hec də döyüşmədən şəhəri təslim etməyə əsas sayılmaz və en azından mübarizə aparıla bilərdi, hansıki bu müsahidə edilmədi. Məsələ burasındadır ki, həmin dövrdə hadisələr hec də xalqın istədiyi, arzuladığı kimi cərəyan etmirdi və ölkə vətəndaş məhərabəsi astanasında idi, əhəmiyyət davası, çəkişmələr hökm sürürdülər. Bundan da hiylələr erməni tərefi məhərətlə istifadə etdi, əraziləri işqal etdi, küləvi qətlər, qırğınlar, soqırımlar töredildilər, sonradan ən ağır işgəncələrə məruz qoyacaqları səsisəsəsizlər götürdülər və bir milyondan çox insan bu işgəl nəticəsində yurd-yuvasından didərgin salındı.

Tarixi faktlar, araşdırma təsdiq edir ki, Laçının işqal edilməsində əsas faktor AXC və Mütləlibov arasındaki hakimiyət davası oldu. Ayaz Mütləlibov hakimiyətə gələcəyi, daha doğrusu yenidən öz prezidentlik postunu geri qaytaracağı təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə neyin bahasına olursa olsun, bunun karşısını almağa çalışırdı və o zaman AXC torpaqları deyil, əhəmiyyət haqda düşündürdülər və hətta müsahidəçilər belə bu qənaetdə idilər. Hollandalı jurnalist Tomas de Vaal da Laçının işqal edilməsində əsas səbəbkər kimi AXC-ni görürdü. "Bakıdakı siyasi dəyişikliklərənən sonra Azərbaycan Silahlı Qüvvələri Qarabağı tərk etməye başladılar. Xalq cəbhəsinin "Goranboy batalyonu" və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütləlibovun devrilməsindən istirak etmək üçün Bakıya tələbsidər. Ən əsası, Dağılıq Qarabağ və Ermənistən arasındakı dar dəhlizdə

sini xahiş etdi. Mütləlibov mənə 15 mayda hər şeyin öz yerinə oturacağını, Şuşanın da geri alınacağını bildirdi", deyə Şuşa rayon icra kəkimiyyətinin başçısı bildirir.

Xatırladığımız kimi, bunun ardınca Ali Sovet yenidən Ayaz Mütləlibovu prezent seçir və hanıski bu, Rəhim Qaziyevin də planlarına daxil deyildi. O, 1992-ci il mayın 15-də Gəncədən Bakıya, oradan da dərhal MDB dövlət başçılarının görüşünün keçirildiyi Daşkəndə gedir və Qaziyev orada Pavel Qraçovla, daha sonra Boris Yeltsinlə görüşür. Rəhim Qaziyev özü etiraf edir ki, o əvvəlcə Qraçovla görüşüb və bu görüş esnasında ilk önce Qraçov Mütləlibovun yenidən qayıtdığını, hər şeyin yaxşı olacağını deyib. Rəhim Qaziyev həmçinin deyib ki, Yelsinə yaxınlaşma bilib və arasında səhəbat da olub. Qaziyevin sözlerine görə, özünü Azərbaycanın Müdafiə Naziri kimi təqdim etdiyi zaman, eyni zamanda, QKÇP çevrilişi olanda onlara destək verdiklərini deyəndə, Yelsin ona, "Nə olsun", deyə cavab verib. Rəhim Qaziyev, Rusiya prezidentinə, "Ayaz Mütləlibov QKÇP-ni dəstəkləyən adamdır və sizi də "Pravda" qəzətində şizofren adlandırmışdır", dedikdən sonra Boris Yeltsin Qraçova tərəfə baxdıqını və "lazım deyil" sözünü dediyini də qeyd edir. Qaziyev etiraf edir ki, həmin sözün o anda ne demək olduğunu anlamayıb, amma Gəncəyə qayıtdıqdan sonra Gəncə polis şöbəsinin rəisi Eldar Həsənov və 104-cü hava-desant diviziyanın komandiri Şerbakla görüşdüyü zaman hər şey ona bəlli olub. Beləki, o zamanki müdafiə naziri Şerbakın, "Gecə saat 3-də Mütləlibova dəstək olmaq üçün Bakıya girməli idim. Lakin sizin Yeltsinlə danışığınızdan sonra bundan imtina edildiyi barədə emr almırdım", sözləri müəmmələri aradan qaldırır və məsələnin nə yerde olduğunu bəlli edir. Məsələ bəlli olur ki, Ayaz Mütləlibovun "geri qaytarılması" üçün Rusiya tərəfi dəstək imiş və AXC bu hakimiyəti bir də devirməye qalxacağı təqdirdə, bunun qarşısını almaq, Mütləlibovu müdafiə etmək üçün Rusyanın 104-cü hava-desant diviziyanın Bakıda olacaqdı. Bir sözə, "20 yanvar" kimi faciə 1992-ci ilin may ayında bir də törediləcək və sadəcə olaraq, Yelsinin "lazım deyil" sözü də buna ehtiyam imiş.

Təessüf doğuran məqamlar çıxdı. Əvvələ, Ayaz Mütləlibov öz hakimiyətini, öz mənafeyini qorumaq üçün Rusyanın 104-cü hava-desant diviziyanının Bakıya daxil olmasına, çox güman ki, AXC ilə qarşıdurmalar zamanı qırğın, faciə töredilməsinə qarşı çıxmamışdı və belə çıxır ki, buna razılıq vermişdi. Digər tərəfdən, AXC üçün də bunun hec bir fərqi yox idi və real şəkildə işqal edilmə tehlikəsi altında qalan torpaqların müdafiəsi, mühafizəsinə qoyub, gəlib paytaxtda hakimiyət bölüşdürülməsinə, öz əlinə hakimiyət almamasını, öz mənafeyini vacib hesab etdi. Bütün bunlar xəyanət deyilməlidir. Məhz ele bu xəyanətlər sayesində Ermənistən tərefi Laçını işqal etdi, özü də hec bir müqavimət görmədən.

Bəli, Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistən və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarıldı. Həmin Bəyanata əsasən Dağılıq Qarabağla Ermənistən arasında eləqəni təmin edəcək 5 kilometr enində dəhliz Laçın ərazisindən keçəcək. Bu dəhliz Şuşa şəhərinə toxunmayaq və ona nəzarəti Rusiya sülhməramlı kontingenti edəcək. Bundan başqa, növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Dağılıq Qarabağla Ermənistən arasında eləqəni təmin edəcək. Bu dəhliz Şuşa şəhərinə toxunmayaq və ona nəzarəti Rusiya sülhməramlı kontingenti edəcək. Bundan asılı olaraq, həmin marsrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin geləcək yerdiyişməsi də nəzərdə tutulur.

Bu gün yəne de Laçın Azərbaycanın nezaretiindər və tarixi ədaletin bərpasını müşahidə edirik. Bunu tək biz yox, bütün dünyada da gördük. Gördü ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu, düşünülmüş, uzaqgöörən siyasi, qətiyyəti və rehbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı geri qaytarırdı, işqaldan azad etdi və düşmənlərinə sübut etdi ki, hec bir ölkə Azərbaycan torpaqlarının bir qarşısını da ala, elə keçirə bilmez. Əbəs yərə deyildi ki, dushmanın ilər boyunca elə keçirdiyi torpaqların böyük bir hissəsi cəmi 44 gün ərzində döyüşlər geri alındı və əvvələr təhdid dili, hədə qorxu ilə danışanlar diz çökerək kapitulyasiya, təslim sənedini imzalamamaq məcburiyyətində qaldılar. Bir çox ərazilərin də boşaldılması, müqavimətsiz, döyüş olmadan geri qaytarılması da əbəs yere, təsadüfi deyildi və bütün bunlar ondan xəbər verir ki, Azərbaycan öz ərazi bütövlüyü, öz torpaqlarını mühafizə etmək, qorumaq əzmindədir və buna kimseňin şübhəsi yoxdur.

Inam Hacıyev



Sosial şəbəkələr barədə danışarkən ve onların ölkə-mizdəki istifadəsi haqqında fikir bildirərkən ilk ağla-gələn söz bərbəddir. Bunun isə bir sırə səbəbələri var. Çünkü sosial şəbəkələr adından da göründüyü kimi normal səsiumun bir-biri ilə məsafədən göstərdiyi ünsiyət vəs-təsidir və orada ictimai, sosial, siyasi, mədəni polemikalar aparılır, həmcinin müxtəlif problemlər ətrafında müəyyən dü-şüncələr paylaşılır və s. Əsində belə olmalıdır, bəs bizi nələri müşahidə etməkdəyik?" Bu fikirləri SİA-ya açıqlamasında journalis t və sosial ekspert Rövşən Rəsulov sözügedən mövzu ilə bağlı münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, təessüf ki, bu gün istifadədə olan onlara sosial şəbəkə vasitələrinə qoşulan insanlar hətta yaş kateqoriyasına belə əhəmiyyət vermedən bu məkanları mənəvi dəyərlərdən kənar oynubazlıq meydənına çeviriblər: "Kim-kimə geldi, tanımadan bilmədən yanlış məqsədli tanışlıq mesajları yollayıb, hətta bu kimi məsələlərdə yüzlər ailələr dağılır, hətta cinayet hadisələri baş verir. Görürən nə qədər ağır bir vəziyyət yaranır. Məhz bu baxımdan təessüflə qeyd etmək istərdim ki, ölkəmizdə hələ də sosial şəbəkələrdəki ünsiyət sisteminin köklü tənzimlənməsi istiqamətində müvafiq tədbirlər aparılmayıb. Aparılsa da, onların heç birinin müsbət nəticələri görünməməkdədir. Düzdür, sə-yüş, təhqir, narkotik maddələrin təbliği kimi məsələlərlə bağlı hü-quq-mühafizə orqanlarımız ölçü götürürler və sosial şəbəkələrde sözügedən əməller dərhal aşkaraya çıxarırlar, amma bunu köklü tənzimləmə kimi də göstəre bilmerik. Hətta hesab edirəm ki, qanunverici orqanımızda, Milli Məclisde dəha qətiyyətli, daha səmərəli və məqsədyönlü qanun layihəsi hazırlanmalı, sərt tədbirlərin qanuni-leşdirilməsi üçün çəvik addım atılmalıdır. Əks halda, qarşidan gələn təhlükələr daha ağır, çıxılmaz neticələr qədər inkişaf edə bilər. Bu isə əlbəttə ki, arzuolunmazdır".

Rövşən Rəsulov bununla ya-naşı, xatırladıb ki, 44 günlük Və-tən müharibəsi dövründə çox-sayılı xəbərdarlıqlara baxmaya-raq bir çox insanlar hərbi dislo-

liyyət göstərən xarici dairələr tərəfindən qurulur: "Bu gün Azərbaycanda fealiyyət göstərən radikal xarakterli müxalifət partiyaları və onların trol şəbəkələri var ki, onlar hər imkanda ölkəmiz əleyhinə fealiyyət göstərən, hətta düşmən mövqeyində dayanan tərəflərlə do-layı iş birləşirən gedirlər. Misal üçün, Avropa və Qərb ölkələrində mənəvillənmiş bu çeteler zaman-zaman Azərbaycanda qələbə sonrası sabitliyi və uğurları kölgəde qoymaq üçün müxtəlif qrantlar mü-qabilində düşmən dəyişmanına su-tökəmkələ məşgül olurlar. Bu məsə-ləni isə elə-bele xatırlatmadım.

fikirlərini belə ifade edib: "Sosial şəbəkələrin varlığı informasiya azadlığını son həddə çatdırır. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir smartfon (dolayısı ilə foto və videokamera, diktafon, internet, poçt qutusu və s) var və hadisə yerində canlı yayım verirlər. Hər şeydən anında xəber tutmaq, istənilən hadisəni, faktı bir neçə saniyəyə her yerdə yaymaq müm-kündür. Sosial şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. Məsə-lən, ölkədə kimi axtarsan burda ta-pırsan, hansı sualın var yaz cavab verəcəklər. Hətta, sosial şəbəkələr ni, münasibətlərini cəmiyyətə çatdırmağa çalışanlar az deyil. Lakin bu məkandan özünüreklem, yal-taqlıq, zərərlə təbliğat məqsədilə də gen-bol istifadə olunur".

"Sosial şəbəkələrdə müxtəlif dövlətlərin və qlobal mərkəzlərin casus və təbliğat qrupları fealiyyət göstərir. XXI əsrde mühərabə əvvəlcə ideoloji müstəvidə başlayır, sonra lazımı zəmin hazırlığındı görendən sonra hərəkətə keçirlər. Sosial şəbəkələrin vasitəsilə ölkələrin daxilində gec partlayan bombalı yerləşdirib, komanda siqnalı gözləyirlər. Onların məqsədi ictimai-fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-si-yasi vəziyyəti gərginləşdirmek və dolayısı ilə ortalığı qarşıdırmaqdan ibarətdir. Bütün hadisələrdə konkret xarici dövlətin maraqlı və məna-felərindən çıxış edirlər".

Elçin Bayramlı sözlərinə belə davam edib: "Sosial şəbəkələrin psixoloji təsiri də böyükdür. Get-dikcə daha çox insanlar real ünsiyətdən ayrılib, virtual ünsiyətə keçirlər. Bu isə, boşanmaların, cina-yətlərin artmasından tutmuş, yeniyetmə və gənclərin xarakter və davranışlarının, zövq və fikirlərinin dəyişməsinədək çox şəyə təsir edir. Sosial şəbəkələrdə bəzi qüvvələr tərəfindən aparılan təbliğatlar bir tərəfdən də milli-mənəvi də-yərlərimizi çökdlərməyə hesablanıb. Yəd mədəniyyətlərin, yad də-yərlərin qəbul edilməsi öz milli-mənəvi ərəsimizin məhv olmasına getirib çıxarırr. İnternət faydalı informasiyalar, müxtəlif elm sahələri üzrə bilik əldə etmək imkanları sənəsizdər, yeniyetmə və gənclərimiz internetin imkanlarından bu istiqamətdə yararlanmalıdır. Buna isə valideynlər ciddi nəzarət etməlidirlər".

Ayşən Vəli

"Sosial şəbəkələr yüzlərə ailələrin sonu olur"

Sosioloqlardan sərt reaksiya



**kasiyaları
səhifələrin-
də yerləşdi-
rir, döyüşlə-
rin aparıldığı mövqelərdən vi-
deogörüntüler, fotolar paylaşı-
rlar:** "Belə addımlar ilk növdədə "Hərbi sərr haqqında" qanununu pozdur. Əbəs deyil ki, məsuliyyətsizliklər ilk növbədə cəbhədə silahlı qüvvələrimizin təhlükəsizliklərinə ciddi təhlükələr yaradırdı. Lakin zamanında belə məsələlərin qarşısı alındı".

"Daha bir məsələ isə sosial şəbəkələrin vasitəsi ilə insanları itaet-sizliyə çağırmaq kimi qanunsuz çağırışlardır", deyən ekspert hesab edir ki, bu məsələdə əsas idarəci-lik şəbəkəsi ölkəmiz əleyhinə fə-

Əslində xaricdə "YouTube", "Facebook", "Instagram", "Telegram", "Tik-Tok", "Vkontakte" və s. kimi şəbəkələrin vasitəsi ilə kirli məqsədlərini icra edənlər, həmcinin onlara buradakı destekçiləri barədə də artıq ciddi ölçülürin götürülməsi vacibliyə görünməkdədir. Heç bir trol şəbəkələrinə imkan vermək olmaz ki, onlar ölkəmiz, dövlətimiz əleyhinə başladılan kirli kapmaniyanları həyata keçirə biləsinlər. Nəticə olaraq isə deyə bilərəm ki, istər bu, istərsə də yuxarıda sadaldığım məsələlər müvafiq dövlət qurumlarımıza tərəfindən qısa zamanda nəzarə alınmalı, hüquqi çərçivədə mütləq qərarlar verilməlidir".

Sosioloq Elçin Bayramlı isə

ve messenger-
lər çıxandan
e-poçtlar
əhəmiy-
yetini iti-
rib - burda poçt funksiyası da var. Siyasi mübarizə də virtual məkəna transformasiya olunub. Meydanlarda çıxa bilməyən müxalif burda feal mübarizə aparırlar. Eyni zamanda dini təbliğat üçün geniş istifadə olunur. Sosial şəbəkələrdə müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılırlar. Buların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müali-cəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s. Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, naliyyətləri-

"Festival bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışık"



linin diqqətəlayiq cə-hətərlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşa-yanın bütün xalqların nümayəndələrini əhətə edir, müsiki mədəniyyətlərinin nümunələrini özündə eks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrini çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən mühərribəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasetinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, milletlər dostluq, qardaşlıq, həmrəylük şəraitində yaşayır və bu 44 günlük mühərribə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlək ən yüksək səviyyədədir və sərsilməzdir".

Millet vəkili bildirib ki, ölkənin mədəniyyət beşisi sayılan Şuşa şəhərinin işçələri ilə qazandırın qəhrəman şəhidlərimizin eziy xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızdan dedi-ki, biz bu gün bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qəlebəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtəşəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işçələri qədər keçirilən ənənəvi "Xarıbülbül" müsiki festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm müsiki bayramı Şuşada hər il keçiriləcək. "Xarıbülbül" festiva-

cıxları və müsahibələri zamanı verdiyi vəl-lərlə dəha da artıb. Elə bu inamlı verilən vələrin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşub. Dövlət başçımızın dediyi kimi: "Öziz Şuşa, sənə azadlıq yaraşır..." .

M.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin işçəldən azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna teyin edilib: "Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Mayın 12-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" müsiki festivalı keçirilib. Prezident İlham Əliyev "Xarıbülbül" müsiki festivalının açılışında çıxış zamanı deyib ki, bugünkü tədbir bir dəha onu göstərir ki, biz Şuşaya qayıtmışık. 32-33 iləndən sonra yene Şuşamız, göz bəbəyimiz, nazlı dilbərimiz ev sahibliyi etdi müsiki festivalına, "Xarıbülbül" festivalına, yeniden öz "Xarı"na, öz "Bülbül"nə qovuşdu".

Dövlətimizin başçısı çıxış zamanı bildirdi ki, 44 gün hər bir günü qəhrəmanlıq dastanı ididi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik: "44 gün ərzində bir gün də olmayıb ki, biz geriye addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımızı birləşərək və biz birləşib bu Qəlebəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydənində işğalçılardan azad edildi və Şuşanın - alınmadı qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürər ki, Şuşanı görmək, iş-

ğaldan azad etmək böyük qəhrəmanlıq, şü-çaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman herbilərimiz bu sildirim qayalara dırmaşaraq elbəyaxa döyüşdə Şuşanı işğalçılarından azad etdi. Baxmayaraq ki, işğalçılar bize qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qəlebəni təmin etdi".

"Bəli, Ulu Önderin layiqli davamçısı Prezident İlham Əliyev Şuşa vəsiyyətini reallaşdırıldı. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən ezelə sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyənin onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-de Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini vere-rək Ulu Önderin vəsiyyətini yerinə yetirdiyini qururla qeyd etdi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdi! Bu, böyük Qəlebədir! Şəhidlərimizin, Ulu Önderin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Öziz Şuşa, sən azadsan! Öziz Şuşa, biz qayıtmışq! Öziz Şuşa, biz sənə dircəldəcəyik!".

"Bir sözə, ermənilər nə qədər çalışalar da, evlerimizi, məscidlərimizi dağıtsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın esarətdə qaldı, lakin əyləndi, sınmadı, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. "Xarıbülbül" festivalı bir dəha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışq və bundan sonra burada əbədi yaşayacaqıq. Və bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi xeyallarımızda yaşatdıqımız demokratik, qürətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyaltında hələ çox uğurlar gözləyir", - deyə millet vəkili M.Məmmədov bildirib.

RƏFIQƏ HÜSEYNOVA



Təhmasib Novruzov: "Cəmil Həsənlini danışdırın erməni puludur"

Azərbaycan xalqı son üç yüz ilin ən möhtəşəm zəfərini qazandı. Hay tayfaları ağalarının dəstəyi ilə ərazilərimizdə məskunlaşaraq tarixi torpaqlarımızda özərinə dövlət qurmaqla kifayətlənməmiş, zaman-zaman digər ərazilərimizi də zəbt etmişlər". Bunu "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetiñə açıqlamasında bildirib.

Onun sözlərinə görə, danılmaz gerçəklilikdir ki, ilk dəfə olaraq haylarla rəzət etdiyi ərazimizi geri almağa nail olduq: "Bu, təkcə ermənilər üzərində qələbe deyil, həm də onlara dəstək verən dünya gücləri üzərində tarixi zəfərimizdir. Bu zəfərin müəllifi isə xalq, onun müzəffər ordusu və bu xalqı, bu ordunu böyük ustalıqla zəfərə çatdırın indiki iqtidarı, Ulu Önder Heydər Əliyevin əsasını qoyduğu alternativi olmayan siyasi kursu layiqince, yaradıcılıqla davam etdirən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdi.



Bu danılmaz həqiqəti bütün xalq, dünya azərbaycanlıları ve türk dünyası dərk edib qürur duyduğu halda Əli Kərimli, Cəmil Həsənli, eləcə də

xaricdə oturub erməni pulu ilə danışan bəzi sapı özümüzden olan baltalar nədən görmək, qəbul etmək istəmir? Sualın cavabı hər kəsə məlumudur. Onlara bu iqtidarin qələbələrə, yüksəlişə, inkişafaya yönəlik siyasi xətti sərfəli deyil. Onlara acayalavac xalq, cəbhədə məglubiyyət, dövlətçilikdə zəiflik yaradan amillər lazımdır ki, alıqları milyonları "perrepiska" edə bilsinlər. Belədə əlac qalır şərə, böhtana. Amma anlamaq istəmir ki, bu xalqa çox hürən itlər olub. Xalq isə karvanını keçirməkde olub. Çünkü "karvan"ın başında hamının inandığı lider var. Onlar ne qədər çox danışsalar, bir o qədər biabır olurlar. Məsləhət görərdik ki, danışmasınlar, danışdıqca daha da batırlar".

Gülyana

Əli Kərimli sosial şəbəkələrdə süni ajiotaj yaratmaq istəyir

Ozünün siyasi fəaliyyətini bəsbütün sosial şəbəkələr üzərində quran satqın və əxlaqsız AXCP sədri Əli Kərimli gecəli-gündüzli milli və dövlətçilik maraqlarına qarşı çalışır. Çalışır ki, qəsnəməyən yerdən "qan çıxarsın". Bu, nə birinci dəfədir, nə də sonuncu.

Özü kimi satqın və əxlaqsız erməni üfunəti verən hansı şəbəkələrə diqqət verirsən, o deşiklərdən Əli Kərimli, Cəmil Həsənli, Gültekin Hacıbəyli, Leyla Yunus və bu kimi hətta şeytanla da "iştiriliyi quran" satqın ermənixistləti, zatiqırıqlar çıxır. Mən də söz dedim də... Ə.Kərimli və özü kimilər nə bilir "zati" sözü nedir. Bu zatiqırıq, ancaq Azərbaycanın ildırım süreti ilə, belli, ildırım süreti ilə əsrər boyu görünməyen Qələbe, inkişaf, özü əldə ildırım süreti ilə ugurlarımızı görüb daxilleri iyilənə-iyilənə qalaraq sosial şəbəkələrdə çirkin emmələr sahibi olduqlarını xalqı mitinqə çağırışları edirlər. Həyəsizliq bu qədər? Kimləri mitinqləre çağırırsınız? Bu, o Azərbaycan xalqıdır ki, ölkənin Ali Baş Komandanı bir dəfə çağırış etməklə bütün xalq, bütün türk dünyası müsələhə əsgər kimi ayağa qaxdı. Bu, o Azərbaycan xalqidir ki, əsrər boyu olmayan Qələbe Zəfərə nail oldu. Bu, o çağırış idi ki, 30 illik dədə-baba torpaqlarını həmin "canavar əsgərlərimiz" menfur donuz iyi verən, faşist xisəltli işğalçı Ermenistan əsgərlərini pabaqsız, şalvarsız iti qovan kimi qovaraq 44 gün ərzində azad etdi və bu gün işğaldən azad olunan torpaqlarımızda həyat canlanır. Bütün dünyanın gözü "Xarıbülbül" kimi festivalın keçirilməsində olduğu zaman AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə süni ajiotaj yaratmaq məqsədini əsas olaraq hədəf götürür. Ancaq Azərbaycan xalqı ağı qaradan seçməyi bilir. Ancaq bu erməni iyi verən bu rəzzilər, zati qırıqlar anlamıllar ki, onların qatarı çıxdan gedib, çıxdan tarixin zibilliyyətə atıb, üstündən de bir təpik vurub ki, bəsdir!!! Ancaq "qozbeli qəbir düzəltse" də, görünür, bu xəyanətkar satqın və əxlaqsızları heç qəbir də düzəltməyəcək. Çünkü beli əyri doğulublar, əyri də qalacaqlar. Sual olunur: kimin əlinə oynayırsan, Ə.Kərimli? Bir də, haqq nazılər, amma üzülməz. Bu fikri deməye haqqım var. Çünkü 28 ildən bəri erməni yali ilə yemlənen sən Ə.Kərimli cinayətkarın, Vətən xaininin adını "siyasi məhbəs" qoyaraq, cinayətkarın müdafiəsinə qalxırsan. Məqsəd xarici qüvvələrə nökərçilik etməklə qrantlar qoparmaqdır. Ancaq belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxanın gözlerinə qan damar, özgənin (həm də düşmənin) yali ilə bəşlənənləri isə tarix heç vaxt bağışlamır. Ətən il sentyabrın 27-də işğalçı Ermenistan Azərbaycana qarşı növbəti texribat cəhdini reallaşdırıldı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfa aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi texribatının qarşısının alınması istiqamətində diplomatik siyaset aparaq həm döyüş medanında, həm də si-

AXCP sədrinin "erməni inqilabı"ni Azərbaycan xalqına nümunə göstərməsi... Əlbəttə ki, feysbukda!



yəsən meydanda "dəmir yumruq siyaseti"lə Qələbe qazanaraq, Qalib çıxdı.

Özünün siyasi fəaliyyətini bəsbütün sosial şəbəkələr üzərində quran satqın və əxlaqsız AXCP sədri bu o Əli Kərimli kimi satqınlar "Xarıbülbül" festivalına qısqancılıqla yanaşması ondan irəli gəlir ki, Şuşanı düşmənə təhvil verən də ele AXCP-Müsavat cütlüyü idi. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradesiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairelərin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Məhz buna görə də içlerini qurd yeyən Əli Kərimli kimilərin sosial şəbəkələrdə "Xarıbülbül" festivalının keçirilməsinə ne ehtiyac?", - deməsi AXCP-Müsavat cütlüyü növbəti dəfə xain və düşmən mövqeyində olduğunu isbatlamır! Əli Kərimli bununla şübut etmirmi ki, əsl erməni özü və etrafıdır! Xalq bunu görür və gördüyü üçün də artıq onları çıxdan erməni üfunəti verən tarixin zibilliyyətə 2003-cü ildən atıb. Sosial şəbəkələrdə canlı yayılara çıxıb xalq, millət, dövlət dəye millilərdən dəm vuran AXCP sədri Əli Kərimli, eləcə də onun mirzəsi Qənimət Zahid, həmçinin siyasi klounu Tofiq Yaqublu şəhərin bərpası məsələsində daş atıb-başlarını tuturlar ki, bəs qoymayı, Şuşanı dağıdırılar və s. demələr, əsl erməni şivənciliyi deyilim? Yəni ermənilərin Şuşa və digər işğaldan azad olmuş ərazilərimizdə aparılan bərpa işlərinə qarşı çıxmazı, ləke yaxımları və s. səs-küy qaldırıb üz-gözlerini cırmaları onların düşmən (!) olduqları üçün başadışılındır. Və bu gün də 28 ildən sonra Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsindən sonra sosial şəbəkələrdə ermənilərə qahmar çıxmاقla onlara dəstək olan bu xainlər yiğiminin davranışlarına hansı adı vermək olar? Yəni bu ənsürlərin Şuşada aparılan işlərə "vandalizm", "mənəvi terror" donu geyindirib hay-həşir qaldırmaları, ümumiyyətə, anlaşılımzdır. Bilirik ki, sözləri qurtarib, iddiaları tükənib, əlli-rində heç bir argumentleri də qalmayıb, erməniləşiblər. Bir də ki, Şuşanı, Qarabağı ermənilərə satanlardan başqa hansı əməli gözləməyə dəyərdi ki..?

Bu gün AXCP sədri Vətən xaini Əli Kərimlinin "Xarıbülbül" festivalına qısqancılıqla yanaşması da təəccüb doğurmur. Elə bədbəxtlik də bundadır. Ancaq yetər bu qədər iftira dedin! Cəmiyyət sizləre aşırı nifret edir, ya-xın zamanlarda əlahəzər qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqış xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Rəfiqə HÜSEYNOVA



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Düşmənin ağı-qarası olmur: başı əzilməlidir!

44 günlük Vətən mühəribəsi zamanı Qarabağımızın işğaldan azad olunması ilə nəticələnən şanlı qələbəmiz elbəttə ki, bizi istəmeyən bir çox daxili və xarici dairələri kəskin şəkildə narahat etmeye başladıb. Ancaq beş desək, anti-Azərbaycan baxışlı Qərb dairələrinin məqsəd və məramları, daha doğrusu, ermənipərest lobbiçilərin özlərinə əl qatmaları haradəsa anlaşılındır - yəni onlar xarici qurum və təşkilatlar, siyasi dairələr olmaqla öz qərəzi mövqelərin nümayiş etdirir, amma təbii ki, layiq olduqları cavablarını da alırlar, almağa da davam edəcəklər. Eləcə də illərdə bəri güclənən, qüdrətlenən, regional güce çevrilən Azərbaycanın uğurlarını həzm edə bilməyən cinahların kirli maraqları bəllidir və bu maraqların ayaq açıb-yürüməsinin qarşısı alınr. Fəqət dəha bir məsələ də var...

Bu məsələnin digər tərefi isə budur ki, sözügedən dairələrə nökerçilik edən beşinci kalon emissarları hətta (!) xarici dümənlərimizdən bəter özlərinə əl qatırlar. Həmin məxluqata sapı özümüzdən olan baltalar da deyirlər el arasında. Beş desək, kənardan baxanlar, hadisələri müşahidə edənlər elə sanarlar ki, sözügedən məxluqatın qəti ermənidirler və öz məqsədlərini reallaşdırmaqdən ötrü əllərinə düşən hər aqlaqlığa, nadirüstülüyə, ləyəqətsizliyə, ümumiyyətə isə nəkişiliyə əl atmaq qədər ucuzlar yığnağıdır. Buna isə başqa cür ad da vermek mümkün deyil. Niyəsini isə belə izah edim...

Yadınızdadırsa, "Milli Şura"nın ləməkan sədri Cəmil Həsənli 3 il əvvəl Qərbin dəstəyi ilə Ermənistanda baş vermiş "məxməri inqilabın" idarı Nikol Paşinyanı az qala məlek kimi təqdim etməklə onun "temiz adam" olduğunu iddia etmişdi. Sonrakı proseslərdə Paşinyanın ölkəsi daxilində oynamadığı oyunları qalmadı və nəticə etibarı ilə Şuşada etdiyi "ölüm rəqsi" onun istəsi siyasi, istəsə də mənəvi cəhətdən bel fəqərəsini sindirdi. Əgər bu gün Ermənistən əhalisi onu ilk növbədə kapitulyant, xəyanətkar, satqın, korruptioner və s. adlandırsa hər halda Cəmil Həsənlidən daha yaxşı bilirlər, çünkü onlar Cəmilin xam xəyalları altında deyil, Paşinyanın hakimiyəti altında yaşıyiblər. Amma çox maraqlıdır ki, görsən Cəmil Həsənli indi də 3 il əvvəlki kimi "Paşinyan temiz adamdır" ifadəsini işlədə bilər? Bəlkə də işlədər, çünkü pula satılmağı bacaran ən idbar əməllərə qədər gedə biləcək ənslürlərdir. Bu, öz yerində!

Bəs AXCP sədri Əli Kərimlinin fikirlerinə ne deya bilərik? Bu məxluq isə 44 günlük Vətən mühəribəsində qazanılan qələbəmizdən sonra məhz ermənilərin baxış prizmalarından çıxış edərək iddia etdi ki, Azərbaycan özündən 3-4 dəfə zəif düşmən üzərində qələbe qazanıb (!). Çox maraqlı və düşündürүükdür ki, əcəba Azərbaycan mühəribə edən qədər özünü gücəndirməməli, silahlınamalı, hərbi kontingentini dönyanın ən müasir silahları, sursatları, texnikaları ilə təchiz etməməliydi ki, mühəribə edəndə düşmənə uduzsun? Bu ne mənətiqdır? Bu nə düşük, iyrənc marazmdir ki, AXCP sədri ifadə edir?

Baxın, düşmən tərefi hər çıxışında iddia edir ki, Azərbaycan tərefində guya hansıda Yaxın Şərqi ölkələrindən "terrorçular" cəlb edilir, üstəlik xarici ölkələrin həbərləri də mühəribədə iştirak edir və s. Amma ortada heç bir fakt, sübut, dəlil və isbat olmadı! Lakin Azərbaycan tərefi defələrə sübut etdi ki, düşmən tərefində PKK terrorçularından tutmuş yunan ultramillətçilərinə, Livan, Suriya, İraq terrorçularından tutmuş Avropa radikal xristian təşkilatlarının üzvlərinə qədər yüzlərle insan iştirak ediblər. O cümlədən, Azərbaycan ordusu, dövləti və xalqı bir vahid yumruğa çevrilərək düşmənən başına ölümçül zərbələr endirdi. Bəs onda Əli Kərimli, Cəmil Həsənli və digər onlarkimiləri nə etdilər? Siyasi partiyaların bir araya gələrək Ali Baş Komandanın etrafında birləşmələri bəyanatına imza atmadılar (?!). Buyursunlar bunun səbəbini izah etsinlər. Etmirlərə, onda açıq-aydın desinlər ki, birbaşa erməni maraqlarına xidmət edirlər, məglubiyətə uğrayan ermənilər qədər acı çəkirlər. Üstəlik, çareləri olarsa, İrvəvana gedib qondarma erməni soyqırımı abidəsi önünde diz çökər, çıçıklar düşər, sonra isə Yelabulur hərbi məzarlığına gedərek, gəbərdilmiş erməni zinvorlarının qəbirleri başında hönkür-hönkür ağlayaraq ciyin atalar. Axi fakt budur, görünən də budur!


Şuşada Xarıbülbül festivalının uzun illərdən sonra açılışı oldu və dünyada bu möhtəşəli seyr edərək, mədəniyyət paytaxtımız elan edilən qədim şəhərin həqiqətən də tarixən, yarandığı vaxtdan Azərbaycana məxsus olduğunu anladı, dərk etdi! Qədim şəhərimizdə yəni məscidin layihəsi təqdim edildi və bu layihə öz memarlıq əslubu, müasirliyi, gözəigelimiyi ilə Şuşamıza yeri ruh verəcəyini bəri başdan göstərdi. Özü də simvolik görünüşü ilə - Zəfer tarxi ilə!

Cəmil Həsənli isə elbəttə ki, dərhal bu simvolumuza da özüne-məxsus "miz" tapdı. Amma ele mızıldaya-mızıldaya da qaldı, çünkü onun sözünün özü kimi heç bir cəkisi olmayıb, yoxdur və olmayıcaq da. O, sadəcə bir ipi Əli Kərimlinin elində, digər ipi də Amerikanın erməni lobbisinin elində olan əlkuklasıdır.

Hə, sonda daha bir məqamı da qeyd etmək yerin düşərdi. Əli Kərimlinin Almaniyadakı söyüş maşası Qabil Məmmədov Qarabağ qazilərimizi təhqir etdi - AXCP sədrinin sıfarişi ilə və bir gün o da, onun Əli Kərimliyi də, Cəmil Həsənli də mühəqqəq, mütləq və qeyd-sərtlər bu xalqın qarşısında mühakime olunacaqlar, çünkü düşmənin də ilanlar kimi ağı-qarası olmur və başı əzilməlidir ki, yəne o başını qaldırasın. Bu heç də aqressiya, linç çağırışı deyil. Bu, millət, xalq, Vətən sevgisinin daxilimizdə yaratdığı hədsiz hiddət və qasırğa tüyaniyıdır!



Azərbaycanın öz sərhədlərini dəqiqləşdirməsi Ermənistanda niyə çaxnaşma yaradıb?



Moskva-Bakı platformasında Andery Şlyapnikovun təqdimatında yayımlanan "Diqqət Mərkəzində" programında regionumuzda gedən proseslər, Azərbaycan-Ermənistən sərhəddində yaranan vəziyyətlə bağlı məsələlər maraqlı təhlil edilib. Verilişi mətn və video formatında oxucularımıza təqdim edirik.

Bütün dünyaya mesaj

Bu həftə Azərbaycanın mədəni paytaxtı Şuşada 30 ilə yaxın çəkən işgaldən qurtuluşdan sonra ilk dəfə bir musiqi festivalı keçirildi. Xarıbülbül festivalı Şuşa şəhərinin yalnız bu ərazidə bitən bənzərsiz çıxır-ramzinin adını daşıyır. Keçən əsrin 80-ci illərinin sonlarında Xarıbülbül festivalı hər İl Şuşada və Qarabağın digər şəhərlərində keçirilirdi. Artıq 1990-ci ilde festival beynəlxalq status alıb, lakin 1992-ci ilde ilk Qarabağ müharibəsi və Şuşa şəhərinin Ermənistən silahlı qüvvələri tərefindən işğali səbəbindən lajihi ləğv edildi. Şuşa azad edildikdən sonra 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu folklor festivalının ənənəsi yenidən bərpa edildi.

30 illik fasilədən sonra ilk festival 12-13 may tarixlərində Şuşadakı Cıdır Düzündə keçirildi. Festival Heydər Əliyev Fondu tərefindən təşkil edilmişdi.

İlham Əliyev: "Bu gün biz burada, Cıdır Düzündə hər bir azərbaycanlı üçün müqəddəs bir yerdə toplaşmışaq və bu musiqi bayramını, birlik bayramını, qayıdış bayramını, layaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!"

Yenidən canlanan festival 1-ci və 2-ci Qarabağ müharibələrində həlak olan şəhidlərin mühərək xatirəsinə həsr edildi.

İlham Əliyev: "Uzun fasilədən sonra bu il ilk dəfə keçirilən Xarıbülbül musiqi festivalı şəhidlərimizin xatirəsinə həsr edilmişdir. Bu gün qəhrəman əsgərlərimizə, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, həmrəylik göstərdi, vahid yumruğa toplandı və Azərbaycan xalqı bu Qələbəni qazanırdı. Bu, ümumi Zəfərimizdir"

Beləliklə, 30 il sonra dünyaca məşhur Azərbaycan müğəmə (Bəyati-Siraz) çox gənc bir müğənninin ifasında Şuşada yenidən bütün avazı ilə səsləndi.

İlham Əliyev: "Biz bütün dünyaya buradan- Şuşadən, qədim yurdumuzdan bir mesaj göndəririk. Ölkələr bu şəkildə inkışaf etməlidir, yalnız çoxkonfessiyalı, çoxmilletli ölkələrdə, cəmiyyətlərdə inkışaf, birlik, həmrəylik, sülh ola bilər"

Festivalda azərbaycanlı ifaçılar, məşhur musiqicilər, eləcə də Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri iştirak edirdi. Tamaşaçılara rus, avar, tat, gürcü, yəhudü, tatar və Azərbaycanda yaşayan digər xalqların nümayəndəlerinin ifasında mahni və rəqsler təqdim olundu.

Eyni zamanda, 30 ildən əvvəlki dövrə Şuşada ləntə alınan keçmiş

illərin salnamələrinin videoları böyük ekranda nümayiş olundu. Ən təsirli məqamlardan biri ümummilli lider Heydər Əliyevin bu gün azad edilmiş Şuşa və digər Qarabağ torpaqlarından bəhs etdiyi, daha sonra Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Azərbaycan xalqına müraciətindən bir hissənin nümayiş etdirildiyi video idi.

İlham Əliyev: "Mən xoşbəxt insanam, çünkü atamın vəsiyyətini yerine yetirdim. Biz Şuşanı azad etdik. Bu, böyük bir qələbədir. Bu gün ümummilli liderimizin və şəhidlərimizin ruhları sevinir. Əziz

